

TEST: 2703#01#Q15 (QIYABI KESIR 500 TEST)

Test	2703#01#Q15 (qiyabi kesir 500 test)
Fənn	2703 - Sosiologiya
Təsviri	
Müəllif	Tağıyeva L.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	47
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: "Sosiologiya" termini bu filosof tərəfindən irəli sürülmüşdür (Çəki: 1)

- H.Spenser
 L.Şteyn
 O.Kont
 E.Dürkheym
 M.Veber

Sual: Sosiologiyayı sosial birliklərin təşəkkülü, inkişafı və fəaliyyətinin öyrənilməsi haqqında elm kimi qiymətləndirən kimdir? (Çəki: 1)

- Q.V.Osipov
 - E.B.Şestopal
 - V.N.Lavrinenko
 - V.A.Yadov
 - İ.T.Toşenko
-

Sual: ABŞ sosiologiyasının təşəkkülündə hansı məktəbin rolu böyükdür? (Çəki: 1)

- Nyu-York məktəbi
 - Çikaqo məktəbi
 - Vaşinqton məktəbi
 - Boston məktəbi
 - San-Fransisko məktəbi
-

Sual: Sosiologiya elmi bu hissələrdən ibarətdir? (Çəki: 1)

- nəzəri və elmi
 - nəzəri və tətbiqi
 - nəzəri və praktiki
 - nəzəri və ideoloji
 - nəzəri və əməli
-

Sual: Ailənin mahiyyətini təzahür etdirir (Sürət 30.04.2012 11:52:10) (Çəki: 1)

- Ailənin funksiyaları, vəzifələri
 - Ailənin funksiyaları və ailədə rol bölgüsü
 - Ailənin cəmiyyətdə rolu və vəzifələri rolu
 - Ailənin funksiyaları, quruluşu, ailə üzvlərinin rolu
 - Ailənin quruluşu və cəmiyyətdə rolu
-

Sual: Cinsi münasibətlərin təzahürü kimi nigahın formaları (Sürət 30.04.2012 11:52:30) (Çəki: 1)

- Monoqam, punaula, poliandrik
 - Poliqam, punaula, poliandrik
 - Patriarxal, monoqam, fərdi monoqam
 - Monoqam, poliqam, poliandrik
 - Poliandrik, ikili ailə, patriarxal
-

Sual: İbtidai icma cəmiyyətində mövcud olan ailə tipləri (Sürət 30.04.2012 11:52:38) (Çəki: 1)

- İkilii ailə, monoqam ailə
 - Qan qohumluğuna əsaslanan ailə, punaula, ikili ailə
 - Nuklear və fərdi monoqam ailə
 - Patriarxal və qan qohumluğuna əsaslanan ailə
 - İkili ailə, fərdi monoqam və patriarxal ailə
-

Sual: Sosial institut kimi ailənin keçdiyi mərhələlər (Sürət 30.04.2012 11:52:48) (Çəki: 1)

- Nigahadaxilolma, uşaq doğulmasının başlanğıcı, boş yuva, ailə mövcudluğunu dayanması
 - Uşaq doğulmasının başlanğıcı, uşaq doğulmasının sonu, boş yuva
 - Nigahadaxilolma, uşaq doğulmasının başlanğıcı, uşaq doğulmasının sonu, boş yuva, ailə mövcudluğunu dayanması
 - Uşaq doğulmasının sonu, boş yuva, ailə mövcudluğunu dayanması
 - Nigahadaxilolma və ailə mövcudluğunu dayanması
-

Sual: "Sosiallogiya dedikdə nə başa düşülür: (Çəki: 1)

- Cəmiyyət haqqında elm
 - İdarəetmə nəzəriyyəsi
 - Siyasi idarəetmə haqqında elm
 - Siyasət haqqında elm
 - İdarəetmə haqqında elm
-

Sual: Sosiallogiya müstəqil elm kimi neçənci əsrdə formalaşmışdır: (Çəki: 1)

- XX əsr
 - XIX əsr
 - XVII əsr
 - XXI əsr
 - XVIII əsr
-

Sual: Sosiallogiyanın predmetini nə təşkil edir: (Çəki: 1)

- Cəmiyyət və sosial orqanizmlər
 - Siyasət və siyasi münasibətlər
 - Sosial-siyasi münasibətlər
 - Cəmiyyət və ictimai rəy
 - Cəmiyyətin mənəvi sferası
-

Sual: Sosiallogiyanın elementləri, ictimai bərabərsizliklər, sosial infrastruktur, cəmiyyət və dəyişikliklər kimi elementləri sosiallogiyanın tədqiqat obyektinə daxil edən sosioloq kimdir: (Çəki: 1)

- N. Smelzer
 - O. Kont
 - E. Drukheyn
 - L. Şteny
 - M. Veber
-

Sual: Sosiologiyanın müstəqil elm kimi meydana gəlməsi neçənci əsrə təsadüf edir? (Çəki: 1)

- XIX əsr
- XX əsr
- XVIII əsr

- VII əsr
 heç biri
-

Sual: Sosial fizika ideyası neçənci əsrdə formalaşmışdır? (Çəki: 1)

- XIX əsr
 XX əsr
 XVIII əsr
 XVII əsr
 heç biri
-

Sual: Cəmiyyətə sistem kimi yanaşıb onu təbiətin bir hissəsi hesab edən nəzəriyyə necə adlanır? (Çəki: 1)

- "sosial fizika"
 "sosial stratifikasiya"
 "sosial struktur"
 "sosiologizm"
 "sosial funksionalizm"
-

Sual: Sosiologiyanın formalaşmasına başlıca səbəb nə olmuşdur? (Çəki: 1)

- cəmiyyətdə təbəqələşmə
 siniflərin formalaşması
 ziddiyyətlər və ictimai-siyasi mübarizə
 stratifikasiyanın dərinləşməsi
 heç biri
-

Sual: Sosiologiyanın inkişafında "empirik mərhələ" adlanan dövr necənci ildə formalaşmışdır? (Çəki: 1)

- 20-50-ci illər
 30-40-cı illər
 50-60-cı illər
 20-40-cı illər
 30-50-ci illər
-

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: "Sosiologiya- faktlardan elmi nəticə çıxarmağı bacaran elmdir"-fikri kimə məxsusdur: (Çəki: 1)

- N.Smelzer
 - T.Parsons
 - P.Sorokin
 - Q.Bekker
 - C.Homans
-

Sual: Sosioloji tədqiqatların aparılmasında istifadə olunan metodlar: (Çəki: 1)

- müşahidə, analiz və sintez
 - müşahidə, induksiya və deduksiya
 - sorğu, müşahidə və analiz
 - sənədlərin təhlili, analiz və sorğu
 - sənədlərin təhlili, müşahidə və sorğu
-

Sual: Sosiloji informasiyanın neçə faizə qədər sorğu vasitəsilə əldə olunur? (Çəki: 1)

- 70%
 - 90%
 - 60%
 - 80%
 - 50%
-

Sual: Sosiologiya elminin aşağıdakı funksiyaları möv cuddur: (Çəki: 1)

- idraki, praktiki, ideoloji, tərbiyəvi, proqnozlaşdırıcı, tənqidi
 - dünyagörüşü, proqnozlaşdırıcı, tənqidi, məsləhətverici, direktiv, ideoloji
 - praktiki, tərbiyəvi, dünyagörüşü, direktiv, tənqidi, ideoloji
 - ideoloji, əməli, dünyagörüşü, praktiki, proqnozlaşdırıcı, tənqidi
 - idraki, direktiv, ideoloji, əməli, tərbiyəvi, tənqidi
-

Sual: XX əsrdə Sosialologiya elmində hansı meyillər formalaşmışdır: (Çəki: 1)

- Qərb və Şərq meyli
 - Amerika və Avropa meyli
 - Avropa və Asiya meyli
 - Şimali və Cənubi Amerika meyli
 - Amerika və Afrika meyli
-

Sual: Sosialologiyanın hansı hissəsi problemlərin ümumiləşdirilməsi və elmi nəticələr çıxarılması ilə məşğul olur: (Çəki: 1)

- Nəzəri
 - Tətbiqi
 - İdeoloji
 - Praktiki
 - Elmi
-

Sual: Sosialologiyanın hansı hissəsi ictimai həyatın ən müxtəlif sahəsində sosialologiyanın köməyini təklif edir: (Çəki: 1)

- Nəzəri
 - Tətbiqi
 - İdeoloji
 - Praktiki
 - Elmi
-

Sual: Sosialologiyanın hansı funksiyası ictimai həyatın müxtəlif sahələrinin idarə olunmasına kömək üçün təklifləri sürür: (Çəki: 1)

- İdrakı
 - İdeoloji
 - Praktiki
 - Tərbiyəni
 - Praqnozlaşdırıcı
-

Sual: Sosialologiyanın hansı funksiyası kütlələrin ideya-tərbiyə işinə xidmət edir: (Çəki: 1)

- İdrakı
 - İdeoloji
 - Praktiki
 - Tərbiyəni
 - Praqnozlaşdırıcı
-

Sual: Proqnozlaşdırmanın neçə tipi fərqləndirilir. (Çəki: 1)

- Proqram, plan
 - Elmi, praktiki
 - Nəzəri, tətbiqi
 - İdraki, ideoloji
 - Sosial, siyasi
-

Sual: Sosialologiya sosial idrakın aşağıdakı səviyyələrini özündə əks etdirir: (Çəki: 1)

- Ümumi, xüsusi nəzəriyyələr, konkret tədqiqatlar
 - Ümumi, xüsusi nəzəriyyələr, empirik tədqiqatlar
 - Xüsusi nəzəriyyələr, fəlsəfi tədqiqatlar, nəzəri ümumiləşdirmələr
 - Elmi fərziyələr və elmi araşdırmalar
 - Heç biri
-

Sual: "Sosiologiyanın predmetini insan zəkasının və psixikasının ictimai həyatın təsiri ilə necə təkmilləşdirilməsinin öyrənilməsi təşkil edir" fikri hansı mütəfəkkirə məxsusdur? (Çəki: 1)

- Kont
 - Spenser
 - Dürkheym
 - Veber
 - Zimmel
-

Sual: ."Sosiologiya elə ən ümumi elmdir ki, həm tarixi inkişafın ümumi nəzəriyyəsini, həm antropologiyani, həm də etnoqrafiyanı birləşdirir" fikri hansı mütəfəkkire məxsusdur? (Çəki: 1)

- Kont
- Spenser
- Dürkheyim
- Veber
- Zimmel

Sual: "Sosiologiyanın predmetini insanlar arandakı qarşılıqlı mənəvi münasibətlər, habelə ünsiyyətin ideal və texniki üsulları, formaları təşkil edir" fikri hansı mütəfəkkire məxsusdur (Çəki: 1)

- Kont
- Spenser
- Dürkheyim
- Albert Şefle
- Zimmel

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	2 %

Sual: Sosiologiya sosial idrakın aşağıdakı səviyyələrini əks etdirir: (Çəki: 1)

- ümumi nəzəriyyə, xüsusi nəzəriyyələr, konkret tədqiqatlar
- ümumi nəzəriyyə, fəlsəfi aspekt, empirik tədqiqatlar
- xüsusi nəzəriyyələr, fəlsəfi tədqiqatlar, nəzəri ümumiləşdirmələr
- konkret tədqiqatlar, xüsusi nəzəriyyələr, elmi fərziyyələr
- ümumi nəzəriyyə, elmi araşdırmalar, xüsusi nəzəriyyələr

Sual: Konkret sosiologiyanın hansı sferaları elmin tədqiqat obyektlərini təşkil edirlər. (Çəki: 1)

- sosial struktur, sosial institutlar, sosial sfera;
- sosial institutlar, sosial birliklər, müxtəlif sosial proseslər
- müxtəlif sosial proseslər, sosial-siyasi sistem, sosial institutlar
- sosial idarəetmə, sosial birliklər, sosial institutlar
- sosial institutlar, sosial bərabərlik halları, sosial birliklər

Sual: Amerikalı sosioloq N.Smelzer sosiologiyanın tədqiqat obyektlərinə bunları daxil edirdi: (Çəki: 1)

- sosial institutlar, sosial dəyişikliklər, sosiologiyanın elementləri, siyasi sistemi
 - sosial bərabərsizliklər, sosiologiyanın elementləri, sosial struktur, sosial institutlar, sosial nəzarət
 - sosial institutlar, sosial stratifikasiya, sosiologiyanın elementləri, ictimai bərabərsizliklər, sosial dəyişikliklər
 - sosiologiyanın elementləri, ictimai bərabərsizliklər, sosial institutlar, cəmiyyət və dəyişiklikləri
 - cəmiyyət və dəyişiklikləri, sosial sistem, sosiologiyanın elementləri, sosial institutlar
-

Sual: İctimai sistemlə mövcud ictimai həyat sferası arasındakı əlaqəni, habelə sonuncuya xas olan daxili qarşılıqlı əlaqə və asılılığı nə aşkara çıxarır: (Çəki: 1)

- ümumi sosioloji nəzəriyyələr
 - xüsusi sosioloji nəzəriyyələr
 - konkret sosioloji tədqiqatlar
 - sosial-fəlsəfi tədqiqatlar
 - ümumi sosioloji tədqiqatlar
-

Sual: Sosialoji tədqiqatlar üçün zəruri olan məlumatların əlavə olunmasına kömək edən metod hansıdır: (Çəki: 1)

- Sənədlərin təhlili
 - Müşahidə
 - Sorğu
 - Analiz
 - Sintez
-

Sual: Sosial gerçəkliyin bilavasitə, məqsədyönlü, planlı və şüurlu şəkildə inkişafına xidmət edən metod hansıdır: (Çəki: 1)

- Sənədlərin təhlili
 - Müşahidə
 - Sorğu
 - Analiz
 - Sintez
-

Sual: Cəmiyyəti təmsil edən müxtəlif təbəqələrin bu və ya digər konkret məsələyə münasibətin öyrənmək məqsədilə istifadə edilən metod hansıdır: (Çəki: 1)

- Sənədlərin təhlili
 - Müşahidə
 - Sorğu
 - Analiz
 - Sintez
-

Sual: Sosiologiyanın hansı funksiyası sosial inkişafın obyektiv qanunauyğunluqları barədə dəqiq bilik verir: (Çəki: 1)

- İdrakı
- İdeoloji

- Praktiki
 - Tərbiyəni
 - Praqnozlaşdırıcı
-

Sual: Aşağıda sadalananlardan hansı sosialologiyanın idarəetmə funksiyasının həyata keçirilmə aspektlərinə aid deyildir. (Çəki: 1)

- Sosial inkişafın mənbəyi və mexanizmini aşkara çıxarmaq
 - Sosial hadisə və proseslərin gələcək inkişaf perspektivlərini başa düşmək
 - Sosial qanunların qanun meyli kimi həyata keçirmək
 - Sosial-siyasi proseslərin inkişaf istiqamətini idarə etmək
 - Sosial tədqiqatlarda idrakı fəaliyyətin nəzəri təhlilini vermək
-

Sual: Ümumi sosialoji nəzəriyyənin əsas vəzifəsi nədir: (Çəki: 1)

- Cəmiyyətin mövcudluğu və inkişafının ümumi qanunları tədqiq etmək
 - Cəmiyyətin sosial strukturunun inkişaf qanunlarını tədqiq etmək
 - Cəmiyyətin sosial diferensiya proseslərinə nəzarət etmək
 - Cəmiyyətdə sosial inteqrasiya proseslərini idarə etmək.
 - Sosial-siyasi sferalar arasındakı qarşılıqlı münasibəti tədqiq etmək
-

Sual: Sosial idrakın hansı səviyyəsi ayrı-ayrı sosial hadisə və prosesləri sosial tamla uyğunlaşdırılmağa və onları elmi şəkildə izah etməyə imkan verir. (Çəki: 1)

- Ümumi sosialoji nəzəriyyələr
 - Xüsusi sosialoji nəzəriyyələr
 - Konkret tədqiqatlar
 - Ümumi və xüsusi sosialoji nəzəriyyələr
 - Empirik tədqiqatlar
-

Sual: ."Sosiologiya bütün sosial elmlərin fəlsəfi əsasıdır" fikri aşağıda adları çəkilən mütəfəkkirlərdən hansına məxsusdur? (Çəki: 1)

- Kont
 - Spenser
 - Qumploviç
 - Albert Şefle
 - Zimmel
-

Sual: Dürkheymə görə Sosiologiyanın predmetinin əsasını təşkil edən sosial faktların hansı tipləri fərqləndirilir? (Çəki: 1)

- morfoloji və mənəvi
 - maddi və mənəvi
 - sosial və psixoloji
 - maddi və sosial
 - iqtisadi və mənəvi
-

Sual: Sosiologiya elmi bu hissələrdən ibarətdir? (Çəki: 1)

- nəzəri və elmi
- nəzəri və tətbiqi
- nəzəri və praktiki
- nəzəri və ideoloji
- nəzəri və əməli

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: "Sintetik fəlsəfə sistemi", "Əsas mənbələr", "Elmi, siyasi və fəlsəfi təcrübələr" əsərlərinin müəllifi kimdir? (Çəki: 1)

- E.Dürkheym
- L.Şteyn
- O.Kont
- H.Spenser
- F.Tyonnis

Sual: Spenserin təkamül nəzəriyyəsinə görə o neçə mərhələdən keçir? (Çəki: 1)

- dörd
- beş
- altı
- iki
- üç

Sual: "Müasir Fransada sosializm və kommunizm" əsərinin müəllifi kimdir? (Çəki: 1)

- O.Kont
- E.Dürkheym
- L.Şteyn
- F.Tyonnis
- M.Veber

Sual: Sosiologizm cərəyanı hansı sosioloq tərəfindən yaradılmışdır? (Çəki: 1)

- H.Spenser
 - L.Şteyn
 - G.Zimmel
 - E.Dürkheym
 - V.Pareto
-

Sual: "Ümumi sosiologiyaya dair traktat" əsərində Pareto insan fəallığını hansı tiplərə ayırır? (Çəki: 1)

- rasionl və irrasional
 - düşüncə və hisslər
 - məntiqi və qeyri-məntiqi
 - affektiv və rasionl
 - ənənəvi və rasionala
-

Sual: Cəmiyyətin mövcudluğunun tarazlığa əsaslandığını kim iddia edirdi? (Çəki: 1)

- D.Koen
 - Q.Beylon
 - T.Parsons
 - O.Kont
 - K.Marks
-

Sual: Sosialogiyanın predmetinin fərdlərin iradəsindən asılı olmayaraq mövcud olan və onlara təsir göstərən sosial faktlardan ibarət olduğunu iddia edən sosioloq kimdir: (Çəki: 1)

- O.Kont
 - Spenser
 - Dyürkheyım
 - Şteyn
 - Veber
-

Sual: "Sosiologizm" cərəyanının banisi kimdir: (Çəki: 1)

- E. Dyürkheyım
 - O.Kont
 - H.Spenser
 - M.Veber
 - L.Şteyn
-

Sual: Fərdin intihar etməsinin sosial normaların fərdlərə zəifləməsi ilə bağlı olan motivi necə adlandırır: (Çəki: 1)

- Eqaizm
 - Alterizm
 - Anonizm
 - Psixoloji
 - Sosial
-

Sual: ABŞ sosioloqu M.Ayverə görə sosial formalar haqqında təlim necə adlanır: (Çəki: 1)

- Morfologiya
- Stratifikasiya
- Sosialogizm
- Etiologiya

Neopozitivizm

Sual: ABŞ sosioloqu M. Ayverə görə sosial səbəblər haqqında təlim necə adlanır: (Çəki: 1)

- Morfologiya
 - Stratifikasiya
 - Sosializm
 - Etiologiya
 - Neopozitivizm
-

Sual: Sosialologiyada morfologiya və etiologiya təlimlərinin banisi kimdir: (Çəki: 1)

- R.M.Mak-Ayver
 - R.K. Meton
 - T.Parsons
 - P. Sorokin
 - M.Veber
-

Sual: M. Ayverə görə sosialologiya elminin başlıca məqsədi nədir: (Çəki: 1)

- Sosial faktların mahiyyətinə varmaq
 - Sosial problemləri tədqiq etmək
 - Cəmiyyətdəki bərabərsizlikləri tədqiq etmək
 - Sosial pozğunluqları aşkara çıxarmaq
 - Cəmiyyətin inkişaf qanuna uyğunluqlarını aşkara çıxartmaq
-

Sual: P.Sorokinə görə nəzəri sosiologiyanın sosial hadisələrinin strukturunun öyrənən hissəsi necə adlanır: (Çəki: 1)

- Sosial analitika
 - Sosial mexanika
 - Sosial genetika
 - Sosial stratifikasiya
 - Sosial fəaliyyət
-

Sual: P.Sorokinə görə nəzəri sosialologiyanın insanların qarşılıqlı təsir prosesindən bəhs edən hissəsi necə adlanır: (Çəki: 1)

- Sosial analitika
 - Sosial genetika
 - Sosial mexanika
 - Sosial stratifikasiya
 - Sosial fəaliyyət
-

Sual: P.Sorokinə görə nəzəri sosialologiyanın sosial həyatın ayrı-ayrı tərəfləri və sosial institutların inkişafını öyrənən hissəsi necə adlanır: (Çəki: 1)

- Sosial analitika
- Sosial genetika

- Sosial mexanika
- Sosial strafikasiya
- Sosial fəaliyyət

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: O.Kontun "sosial fizika" təlimi aşağıdakı iki bölmədən ibarət idi: (Çəki: 1)

- sosial statika və sosial dinamika
- sosial statika və sosial kimya
- sosial dinamika və sosial sfera
- sosial statistika və sosial dinamika
- sosial nəzarət və sosial statika

Sual: E. Dürkheymin "Özünəqəsd" əsərində intiharın hansı üç sosial səbəbi göstərilir? (Çəki: 1)

- eqoizm, affektiv, alturizm
- anomik, alturizm, emosional
- iradə, eqoizm, alturizm
- eqoizm, alturizm və anomizm
- anomik, iradə, eqoizm

Sual: T.Parsons hansı cəmiyyət tipləri göstərirdi? (Çəki: 1)

- ibtidai, orta, müasir
- vəhşilik, barbarlıq, sivilizasiya
- primitiv, orta, industrial
- primitiv, ara, müasir
- ibtidai, ara, sivilizasiya

Sual: O. Kont "Sosial fizika" nəzəriyyəsini cəmiyyətin mövcudluq qanunlarından bəhs edən hissəsini adlandırılmışdır: (Çəki: 1)

- Sosial statitika
 - Sosial dinamika
 - Sosial psixologiya
 - Sosial strategiyası
 - Sosial siyasət
-

Sual: O. Kont öz nəzəriyyəsinin hadisələrin inkişaf ardıcılıqlarından bəhs edən hissəsini necə adlandırmışdır: (Çəki: 1)

- Sosial statistika
 - Sosial dinamika
 - Sosial psixologiya
 - Sosial strategiyası
 - Sosial siyasət
-

Sual: Cəmiyyətin təkamülünün inteqrasiya, differensiya və intizam yüksəlməyə kimi mərhələdən keçdiyi iddia edən sosioloq kimdir: (Çəki: 1)

- Spenser
 - Kant
 - Dyürkheym
 - Şteyn
 - Zimmel
-

Sual: Dyürkheymə görə fərdin intihar etməsinin, fərdin cəmiyyətdə öz şəxsi keyfiyyətlərinin əhəmiyyətinin itirilməsi ilə əlaqədar olan motiv necə adlanır: (Çəki: 1)

- Altorizm
 - Sosial
 - Psixoloji
 - Eqaizm
 - Anomizm
-

Sual: E. Dyürkheymə görə fərdin intihar etməsinin cəmiyyətdə mənəvi sərvətlərin və normaların dərin böhranı ilə bağlı olan motivi necə adlanır: (Çəki: 1)

- Anomizm
 - Psixologiya
 - Altorizm
 - Sosial
 - Eqaizm
-

Sual: "İnsanlar sadəcə şərti olaraq sosial mövcudat kimi nəzərdən keçirilə bilirlər, əslində isə onlar təbiətin ümumi qanunları əsasında inkişaf edirlər" fikri hansı sosioloqa məxsusdur: (Çəki: 1)

- H.Spenser
 - O.Kont
 - M.Veber
 - V.Pareto
 - S. Zimmel
-

Sual: Marksist sosialologiyasının mərkəzi ideyasını nə təşkil edir: (Çəki: 1)

- Kütlənin elmi surətdə idarə edilməsi ideyası
- Sosial-psixoloji münasibətlərin elmi surətdə idarə edilməsi ideyası
- . Siyasi münasibətlərin elmi surətdə idarə edilməsi ideyası

- Sosial münasibətlərin elmi surətdə idarə edilməsi ideyası
 Cəmiyyətin elmi surətdə idarə edilməsi ideyası

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Kontun fikrincə insanların idraki fəaliyyəti və şüuru bu inkişaf mərhələlərindən keçmişdir: (Çəki: 1)

- elmi, teoloji, metafizik
 teoloji, mifoloji, metafizik
 pozitiv, elmi, teoloji
 teoloji, metafizik, pozitiv
 pozitiv, metafizik, ideoloji

Sual: G.Zimmelin "Pulun fəlsəfəsi" əsərində təhlil olunan sosioloji problem: (Çəki: 1)

- sosial proseslərə pulun göstərdiyi təsirin tədqiqinə
 insanlar arasında müxtəlif münasibətlərin təşəkkülündə pulun oynadığı rolun təhlilinə
 insanların var-dövlətə olan hərisliyinin səbəblərinin araşdırılmasına
 kapital yığımının mənəvi-mədəni proseslərin təhlilinə təsirinə öyrənilməsi
 pulun sosio-mədəni proseslərdə oynadığı rolun təhlilinə

Sual: M.Veberin fikrincə sosiologiyanın elm kimi əsas məqsədi nədir? (Çəki: 1)

- sosial institutların fəaliyyətini öyrənmək
 sosial qrupların fəaliyyətini araşdırmaq
 insanın və insanlar qrupunun davranışını və sosial fəaliyyətini öyrənmək
 sosial birliklərin fəaliyyətini təhlil etmək
 sosial qrupların və təbəqələrin fəaliyyətini öyrənmək

Sual: M.Veber sosial fəaliyyətin tipləri haqqında: (Çəki: 1)

- ənənəvi, praktiki, sərvətyönlü, məqsədyönlü fəaliyyət
 ənənəvi, affektiv, sərvətyönlü, məqsədyönlü fəaliyyət
 affektiv, ənənəvi, əməli, sərvətyönlü fəaliyyət
 ənənəvi, əməli, affektiv, məqsədyönlü fəaliyyət
 praktiki, ənənəvi, affektiv, məqsədyönlü fəaliyyət

Sual: Marksizmə görə cəmiyyətə bütöv sosial orqanizm kimi baxış öz əksini hansı anlayışda tapır? (Çəki: 1)

- tarixi materialist yanaşma anlayışı
 - maddi istehsal üsulu anlayışı
 - üstqurum və bazis anlayışı
 - ictimai şüur və ictimai varlıq anlayışı
 - ictimai-iqtisadi formasiya anlayışı
-

Sual: Neopozitivizm cərəyanının yaranması zərurəti nə ilə bağlıdır? (Çəki: 1)

- elmin standart konsepsiyasının hazırlanması ilə
 - universal elmi metodun hazırlanması ilə
 - ümumi sosioloji metod hazırlanması ilə
 - sosial faktların şərhinə elmi-fəlsəfi yanaşma ilə
 - təbiətşünaslıqla sosiologiyanın əlaqələndirilməsi ilə
-

Sual: P.Sorokinin fikrincə nəzəri sosiologiya aşağıdakı hissələrə ayrılır: (Çəki: 1)

- sosial analitika, sosial mexanika, sosial fiziologiya
 - sosial genetica, sosial statika, sosial fiziologiya
 - sosial analitika, sosial mexanika, sosial genetica
 - sosial fiziologiya, sosial analitika, sosial genetica
 - nəzəri sosiologiya ayrı-ayrı hissələrə bölünmür
-

Sual: F. Tyonnis cəmiyyətdə mövcud olan insanlararası qarşılıqlı düşmən münasibətləri hansı amillərlə izah edirdi: (Çəki: 1)

- Sosial psixologiya
 - Sosial ekologiya
 - Sosial stratifikasiyası
 - Sosial fizika
 - Sosial statistika
-

Sual: M.Veberə görə vərmişlər və adətlər əsasında baş verən sosial fəaliyyət necə adlanır: (Çəki: 1)

- Ənənəvi
 - Affektiv
 - Sərvətyönümlü
 - Məqsədyönümlü
 - İR Rasional
-

Sual: M.Veberə görə şüursuz, psixoloji impulsların və hisslərin təsiri altında baş verən sosial fəaliyyət necə adlanır: (Çəki: 1)

- Affektiv
 - Resional
 - Ənənəvi
 - İrrasional
 - Məqsədyönlü
-

Sual: M. Veberə görə davranışın etik, estetik və ya dini əhəmiyyətinə şüurlu inamla bağlı olan sosial fəaliyyət necə adlanır: (Çəki: 1)

- Sərvətyönümlü
 - Ənənəvi
 - Məqsədyönlü
 - Affektiv
 - İR Rasional
-

Sual: İnsan öz fəaliyyətinin məqsədi ilə ona çatmağın yolları haqqında aydın təsəvvürə malikdirsə və öz fəaliyyətinə digər insanların reaksiyasını nəzərə alırsa elmin bu sosial fəaliyyəti necə adlanır: (Çəki: 1)

- Məqsədyönlü
 - İR Rasional
 - Sərvətyönümlü
 - Affektiv
 - ənənəvi
-

Sual: "Avropa kapitalizmi öz mənşəyinə görə protestant dini-əxlaqi kompleksinə borcludur" fikri hansı sosioloqa məxsusdur: (Çəki: 1)

- M.Veber
 - S.Simmel
 - V. Zombart
 - Q. Maska
 - V.Pareto
-

Sual: Marksizmə görə bu və ya digər cəmiyyətin yaranmasında başlıca rol oynayan amil hansıdır: (Çəki: 1)

- İctimai əlaqə və münasibətlərin məcmusu
 - Sosial və siyasi münasibətlərin məcmusu
 - Sosial-psixoloji münasibətlərin məcmusu
 - İctimai-siyasi əlaqə və münasibətlərin məcmusu
 - Sosial əlaqə və münasibətlərin məcmusu
-

Sual: Marksizmə görə sosial subyektlərin fəaliyyətini müəyyən edən başlıca amil hansıdır: (Çəki: 1)

- Maddi həyat şəraiti və ondan irəli gələn mənafe və tələbatlar
 - Sosial həyat şəraiti və ondan irəli gələn mənafe və tələbatlar
 - Sosial-siyasi həyat şəraiti və ondan irəli gələn mənafe və tələbatlar
 - İctimai həyat şəraiti və ondan irəli gələn mənafe və tələbatlar
 - Mənəvi həyat şəraiti və ondan irəli gələn mənafe və tələbatlar
-

Sual: Marksizmə görə hansı münasibətlər insanların şüur və iradəsindən asılı olmayaraq təşəkkül tapır: (Çəki: 1)

- Maddi
- Mənəvi

- Sosial
- İctimai
- Siyasi

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: XX əsrin 70-ci illərində D.Bell, U.Rostou və R.Aron tərəfindən yaradılmış nəzəriyyə necə adlandırılmışdır? (Çəki: 1)

- üç texnoloji dövr
- dörd texnoloji dövr
- beş texnoloji dövr
- iki texnoloji dövr
- yeddi texnoloji dövr

Sual: Bağçılıq cəmiyyəti ilk dəfə harada yaranmışdır? (Çəki: 1)

- qədim Misirdə
- qədim Çində
- qədim Yunanıstanda
- Yaxın Şərqdə (Babilistan)
- Qədim Romada

Sual: Geniş mənada cəmiyyət dedikdə nə başa düşülür (Çəki: 1)

- Bəşəriyyət
- Sosial qrup
- Sınıf
- Sosial təbəqə
- Sosial elementlər toplusu

Sual: Geniş cəmiyyət dedikdə nə başa düşülür (Çəki: 1)

- Bütöv münasibətlərin sosial məcmusu
- Sosial münasibətlərin məcmusu
- Psixoloji münasibətlərin məcmusu
- Sosial qruplar arasındakı münasibətlərin məcmusu
- Sosial elementlər arasındakı münasibətlərin məcmusu

Sual: Bir-biriylə qarşılıqlı fəaliyyətdə olan insanlar toplusu necə adlanır (Çəki: 1)

- Bəşəriyyət

- Cəmiyyət
 - Dövlət
 - Ölkə
 - Kütlə
-

Sual: Bir-biriylə qarşılıqlı fəaliyyətdə olan insanları idarə edən hakimiyyət orqanı necə adlanır (Çəki: 1)

- Bəşəriyyət
 - Dövlət
 - Cəmiyyət
 - Ölkə
 - Kütlə
-

Sual: Ümumi tarixi və mədəniyyəti olan insanların yaşadığı ümumi ərazi necə adlanır (Çəki: 1)

- Bəşəriyyət
 - Cəmiyyət
 - Dövlət
 - Ölkə
 - kütlə
-

Sual: "Cəmiyyət təbii qanunlar əsasında inkişaf edir" fikri kimə məxsusdur (Çəki: 1)

- H.Spenser
 - M.Veber
 - E.Dyürkheym
 - K.Marks
 - M.Ayver
-

Sual: Aşağıda sadalananlardan hansı H.Spensere görə cəmiyyətin təbii inkişaf qanunları sırasına aid deyil (Çəki: 1)

- Kütlə öz mənasında çoxalır
 - Onun tərkibi mürəkkəbləşir
 - Onun hissələri bir-birindən asılıdır
 - Onun tərkib hissələri yaranır,yox olur amma o bütöv formada yaşayır
 - Hamısı aiddir
-

Sual: Cəmiyyətin inkişafı hansı qanunlar əsasında həyata keçirilir (Çəki: 1)

- Obyektiv inkişaf qanunları
 - İctimai qanunlar
 - Universal qanunlar
 - Sosial qanunlar
 - Genetik qanunlar
-

Sual: Sosial dəyişmələrin istiqamətlərini, amillərini və formalarını müəyyən edərək, konkret şəraitin ardıcıl hadisələrin arasında bir mənalı əlaqəni şərt kimi qey edən qanunlar necə adlanır (Çəki: 1)

- Obyektiv
 - İctimai
 - Dinamik
 - Statik
 - Universal
-

Sual: Məlum sosial hadisələrin sabitliyini saxlamaqla dəyişmələrin əsas istiqamətlərini, meyllərini əks etdirən qanunlar necə adlanır (Çəki: 1)

- Obyektiv
 - İctimai
 - Dinamik
 - Statik
 - Universal
-

Sual: Cəmiyyətin ənənəvi və modernist tiplərini hansı sosioloq fərqləndirmişdir (Çəki: 1)

- Veber
 - Spenser
 - Smelzer
 - Dyürkheyim
 - Şteyn
-

Sual: Veberə görə insanların fəaliyyəti, əxlaqının ənənə ilə müəyyənləşdiyi cəmiyyət necə adlanır (Çəki: 1)

- Ənənəvi
 - Modernist
 - Postmodernist
 - Dinamik
 - Statik
-

Sual: İnsan fəaliyyətinin əxlaqi, düşüncə və səmərəlilik prinsipləri ilə izah edilən cəmiyyət M. Veberə görə necə adlanır (Çəki: 1)

- Ənənəvi
 - Modernist
 - Postmodernist
 - Dinamik
 - Statik
-

Sual: İnsan əxlaqının əsasını fərd, kollektiv, xalqın mənafeyi, onların qarşısına qoyulan məqsədlər və onlara nail olmaq hansı üsullardan istifadə edicəkləri duran cəmiyyət M. Veberə görə necə adlanır (Çəki: 1)

- Ənənəvi
- Modernist

- Postmodernist
 Dinamik
 Statik

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Cəmiyyətin formalaşması prosesi nə vaxt başa çatıb? (Çəki: 1)

- bir milyon il bundan əvvəl
 iki yüz min il əvvəl
 bir neçə on min il əvvəl
 bir neçə milyon il əvvəl
 on min il əvvəl

Sual: Sənaye cəmiyyəti ilk dəfə harada və nə vaxt meydana gəlmişdir? (Çəki: 1)

- XIX əsrdə Hollandiyada
 XVIII əsrdə İngiltərədə
 XVI əsrdə İtaliyada
 XVII əsrdə Fransada
 XVIII əsrdə Almaniyada

Sual: Dövlət, onun bürokratik aparatı və ordusu hansı cəmiyyət tipində meydana gəlmişdir? (Çəki: 1)

- bağçılıq cəmiyyətində
 sənaye cəmiyyətində
 ovçuluq cəmiyyətində
 müasir cəmiyyətdə
 aqrar cəmiyyətdə

Sual: Sosioloq Marsa görə aşağıda sadalananlardan hansı cəmiyyəti müəyyən edən şərtlər sırasında aid deyil (Çəki: 1)

- Daimi ərazi
 Təbii əsasda cəmiyyət üzvlərinin sayının artması
 Mədəniyyətin inkişafı
 Sosial müstəqillik
 Siyasi müstəqillik
-

Sual: İnsanların birgə yaşamasını həyata keçirən bütöv təşkilat dedikdə hansı sosial kateqoriya nəzərdə tutulur (Çəki: 1)

- Cəmiyyət
 - Ölkə
 - Dövlət
 - Bəşəriyyət
 - Sosial struktur
-

Sual: Müəyyən zaman və məkan sərhədləri olan özünəməxsus orqanizm və ya sistem dedikdə nə başa düşülür (Çəki: 1)

- Ölkə
 - Bəşəriyyət
 - Cəmiyyət
 - Dövlət
 - Sosial struktur
-

Sual: Cəmiyyətin başlıca elementini seç (Çəki: 1)

- İnsan
 - Kütlə
 - Sınıf
 - Sosial qrup
 - Sosial təbəqə
-

Sual: K.Marksa görə cəmiyyətin yaranmasının başlıca ünsürü hansıdır (Çəki: 1)

- İnsan
 - Əmək
 - İctimai formasiya
 - Zümrələr
 - Sınıflar
-

Sual: Cəmiyyətin maddi və mənəvi mədəniyyətinin müəyyən inkişaf səviyyəsi olaraq ictimai inkişafın məcmusu necə adlanır (Çəki: 1)

- Sivilizasiya
 - Cəmiyyət
 - Ölkə
 - Bəşəriyyət
 - Dövlət
-

Sual: "Biliyin inkişafı cəmiyyətin tərəqqisində həlledici amildir" fikri aşağıda adları çəkilən mütəfəkkirlərdən hansına məxsusdur? (Çəki: 1)

- Kont
 - Spenser
 - Qumploviç
 - Albert Şefle
 - Zimmel
-

Sual: O.Konta görə insanların industrial cəmiyyətə keçməsinə səbəb hansı amildir? (Çəki: 1)

- biliyin mistik (teoloji) formadan pozitiv formaya doğru inkişafı
 - cəmiyyətdə təbəqələşmənin dərinləşməsi
 - cəmiyyətin inteqrasiya və diferensiasiyasının dərinləşməsi
 - biliyin fəlsəfi formadan texniki formaya doğru inkişafı
 - heç biri
-

Sual: Cəmiyyətin təkamülünün əsasını diferensiasiyanın güclənməsində görən mütəfəkkir kimdir? (Çəki: 1)

- Kont
 - Spenser
 - Qumploviç
 - Albert Şefle
 - Zimmel
-

Sual: Dürkheymə görə cəmiyyətin təkamülünün əsasında hansı amil dayanır? (Çəki: 1)

- mexaniki həmrəylikdən üzvi həmrəyliyə keçid
 - sosial strukturun elementləri arasındakı həmrəylik
 - sosial diferensiasiyadan sosial inteqrasiyaya keçid
 - sosial və iqtisadi amillərin vəhdəti
 - heç biri
-

Sual: ."Cəmiyyətin sosial inkişafda müəyyənedici rol sosial inqilaba və istehsal üsullarının dəyişməsinə gətirib çıxaran məhsuldar qüvvələrdir " fikri aşağıda adları çkilən hansı mütəfəkkirə məxsusdur? (Çəki: 1)

- Kont
 - Spenser
 - Qumploviç
 - Albert Şefle
 - K.Marks
-

Sual: Parsonsə görə cəmiyyətin tarixi inkişafı hansı mərhələlərdən keçir? (Çəki: 1)

- bəsit, aralıq, müasir
 - pozitiv, metafizik
 - teoloji, pozitiv
 - bəsit, mistik, pozitiv
 - heç biri
-

Sual: Cəmiyyətin quruluşunun mürəkkəbləşməsi prosesi necə adlanır? (Çəki: 1)

- adaptasiya
- diferensiasiya
- inklyuziya

- dəyərlərin ümumiləşməsi
 hamısı
-

Sual: Cəmiyyətdə üzvlüyün həcmcə artması prosesi necə adlanır? (Çəki: 1)

- adaptasiya
 diferensiasiya
 inklyuziya
 dəyərlərin ümumiləşməsi
 hamısı
-

Sual: Cəmiyyətdə bilik və informasiyanın, kompüter və avtomatik qurğuların aparıcı rola malik olduğunu iddia edən nəzəriyyə necə adlanır? (Çəki: 1)

- İndustrial
 Postindustrial
 Pozitiv
 Elmi
 heç biri
-

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: D.Bell ,U.Roston və R.Arona görə həlledici iqtisadiyyata malik olan ənənəvi cəmiyyətlər necə adlanır (Çəki: 1)

- Sənayeləşdirilməmiş
 İndustrial
 Postindustrial
 Kapitalist
 Sosial
-

Sual: D.Bell ,U.Roston və R.Arona görə əsasını intellektual,informasiya-kompüter texnologiyalarının təşkil etdiyi cəmiyyət necə adlanır (Çəki: 1)

- Sənayeləşdirilməmiş
 Sənayeləşmiş
 İndustrial
 Postindustrial
 Sosial
-

Sual: İctimai münasibətlərin neçə tipi var (Çəki: 1)

- 2
 - 3
 - 6
 - 8
 - 4
-

Sual: İnkişafın ləngiməsi, neqativ nəticələrə gətirib çıxaran, cəmiyyətdə İnsanların mənəvi-mədəni səviyyəsinin zəifləməsi prosesi necə adlanır (Çəki: 1)

- Tərəqqi
 - İnkişaf
 - Tənəzzül
 - Reqresus
 - Kompromis
-

Sual: İctimai həyatın hər bir sahəsində kəskin və dərin dyişiklər nəticəsində cəmiyyətin bir kefiyyət vəziyyətindən digərinə keçmə prosesi necə adlanır (Çəki: 1)

- Tərəqqi
 - İnqilab
 - Tənəzzül
 - Təkamül
 - Reqresus
-

Sual: İctimai həyatın bu və ya digər tərəflərinin yenidən qurulmasını nəzərdə tutan tədbirlər kompleksi necə adlanır (Çəki: 1)

- Təkamül
 - İslahat
 - İnqilab
 - Reqresus
 - Tərəqqi
-

Sual: Obyektiv mövcud olan, daim təkrar olunan, ictimai həyatda və ya müəyyən tarixi dövrdə hadisələrin mövcudluq əlaqəsi prosesi necə adlanır (Çəki: 1)

- İctimai qanun
 - İctimai münasibətlər
 - Universal qanunlar
 - Sosial qanunlar
 - Sosial-siyasi qanunlar
-

Sual: Müxtəlif fərdlər və sosial toplular arasındakı münasibətləri müəyyən edərkən onların fəaliyyətində ifadə olunan qanunlar necə adlanır (Çəki: 1)

- İctimai
 - Sosial
 - Siyasi
 - Ümumi
 - Universal
-

Sual: Bağçılıq cəmiyyəti ilk dəfə harada yaradılmışdır (Çəki: 1)

- Qədim Misirdə
- Qədim Çində
- Qədim Yunanıstanda
- Yaxın Şərqdə
- Qədim Romada

Sual: Dövlət, onun bürokratik aparatı və ordusu hansı cəmiyyət tipində meydana gəlmişdir (Çəki: 1)

- Bağçılıq cəmiyyətində
- Müasir cəmiyyətdə
- Sənaye cəmiyyətində
- Aqrar cəmiyyətdə
- Ovçuluq cəmiyyətində

Sual: Cəmiyyətin təkamülü onun daha mükəmməl vəziyyətinə doğru düzxətli hərəkətdir ideyası hansı nəzəriyyədə öz əksini tapmışdır? (Çəki: 1)

- Tsiklik inkişaf nəzəriyyəsi
- Sosial dəyişikliklər nəzəriyyəsi
- Stratifikasiya nəzəriyyəsi
- Liberalizm nəzəriyyəsi
- heç biri

Sual: İstənilən sosial dəyişikliklərdən, yeniliklərdən imtina olunan cəmiyyət necə adlanır? (Çəki: 1)

- ənənəvi
- industrial
- postindustrial
- elmi
- pozitiv

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosioloji tədqiqat proqramı hansı bölmələrə malikdir? (Çəki: 1)

- nəzəri və metodiki
- elmi və metodiki
- nəzəri və praktiki

- elmi və nəzəri
 - bölmələri yoxdur
-

Sual: Sosioloji tədqiqatlarda elmi problem nəyi əks etdirməlidir? (Çəki: 1)

- münaqişəli vəziyyətləri
 - sosial problemləri
 - siyasi problemləri
 - mənəvi problemləri
 - problemlə sosial şəraiti
-

Sual: Sosioloji tədqiqatların obyektı: (Çəki: 1)

- sosial qruplar və təbəqələr
 - sosial institutlar
 - sosial-ərazi birlikləri
 - sosial struktur və şəxsiyyət
 - insan birliklərinin fəaliyyəti və onun həyata keçdiyi şərait
-

Sual: Əsas anlayışlar sosioloji tədqiqatda hansı rolunu yerinə yetirirlər? (Çəki: 1)

- tədqiqatın məqsədini aydınlaşdırır;
 - sosioloji tədqiqatın vəzifəsini müəyyən edir;
 - tədqiqatın praktiki əhəmiyyətini müəyyən edir
 - tədqiqatın predmetini müəyyən edirlər;
 - tədqiqatın xarakterini müəyyən edirlər;
-

Sual: Öyrənilən obyekt haqqında gümanlardan asılı olaraq hansı fərziyyələr ola bilər? (Çəki: 1)

- təsviri və izah edici
 - nəzəri və analitik
 - analitik və xəyali
 - təsviri və xəyali
 - nəzəri və təsviri
-

Sual: . Əksər əlaqə mexanizminin fasiləsiz təmin edərək statistik məlumatları insanların mənafeləri; maraqları, əhval ruhiyyələri, ideyaları1. , planları haqqında konkret məlumatlarla zənginləşdirməyə xidmət edən tədqiqatlar nəyə adlanır: (Çəki: 1)

- Sosioloji
 - Eprik
 - Ümumi
 - Xüsusi
 - Konkret
-

Sual: Sosioloji tədqiqatların başlıca məqsədini nə təşkil edir (Çəki: 1)

- Cəmiyyət həyatı üçün mühüm əhəmiyyət kəsb edən problemi təhlil etmək

- Cəmiyyətdə müxtəlif mənafeyə malik olan təbəqələrin mənafeələrini
 - Cəmiyyətdə diferensiasiya hallarını təhlil etmək
 - Cəmiyyətdə inteqrasiya hallarını təhlil etmək
 - Heç biri
-

Sual: Sosial tədqiqatlara müraciət olunmasının əsas səbəbi nədir (Çəki: 1)

- Cəmiyyətdə diferensiasiya prosesinin sürətlənməsi
 - Cəmiyyətdə inteqrasiya prosesinin sürətlənməsi
 - Cəmiyyətin geniş məzmunlu və aktual informasiyaya ehtiyac olunması
 - Cəmiyyətdə sosial pozğunluq hallarının artması
 - Heç biri
-

Sual: Metodologiya dedikdə nə başa düşülür (Çəki: 1)

- Yeni bilik əldə olunması
 - Nəzəri bilik əldə olunması
 - Empirik biliklər əldə olunması
 - Sosioloji bilik əldə olunması
 - Heç biri
-

Sual: Sosioloji tədqiqatlar necə prosesdir (Çəki: 1)

- Nəzəri
 - praktiki
 - Elmi
 - Sosioloji
 - İdrakı
-

Sual: Sosioloji tədqiqatların təşkili və aparılması neçə mərhələdən keçir (Çəki: 1)

- 4
 - 6
 - 2
 - 2
 - 8
 - 3
-

Sual: Sosioloji tədqiqatların təşkili və hazırlığı prosesinin birinci mərhələsinə aiddir (Çəki: 1)

- Məqsədin proqramın hazırlanması
 - Planın düşünülməsi
 - Tədqiqatın müddətinin müəyyənləşdirilməsi
 - İnformasiyanın təhlil edilməsi üsullarının müəyyənləşməsi
 - Hamısı
-

Sual: Sosioloji tədqiqatların təşkili və aparılması prosesini II mərhələsinə daxildir (Çəki: 1)

- İlkin sosioloji məlumatların toplanması
 - Sənədlərin çıxarışlarının toplanması
 - Tədqiqatçının qeydləri
 - Rəyi soruşulanlardan bəzilərinin fikri
 - Hamısı
-

Sual: Sosioloji tədqiqatların təşkili və aparılması prosesinin IV mərhələsi özündə hansı mərhələləri birləşdirir (Çəki: 1)

- İşlənmiş malların təhlili
 - Hesabatın tərtibi
 - Sifarişçi üçün nəticələrin hazırlanması
 - İdarəetmə subyekti üçün təklif və nəticələrin hazırlanması
 - Hamısı
-

Sual: Sosioloji tədqiqatlarda elmi problem nəyi əks etdirməlidir? (Çəki: 1)

- münaqişəli vəziyyətləri
 - siyasi problemləri
 - problemlə sosial şəraiti
 - sosial problemləri
 - mənəvi problemləri
-

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosial obyekt hansı aspektlərdən nəzərdən keçirilir? (Çəki: 1)

- ayrılıqda götürülmüş tam kimi
 - sosial hadisə və hal kimi
 - müxtəlif hissələrin məcmusu kimi
 - sosial institun təzahür forması kimi
 - bütöv tam kimi və tərkib hissəsi kimi
-

Sual: Təsviri fərziyyələr hansı gümanlardan ibarətdir: (Çəki: 1)

- öyrənilən obyektin daxili əlamətləri haqqında
 - öyrənilən obyektin xarici əlaqələri haqqında
 - öyrənilən obyektin strukturu və funksional əlaqələri haqqında
 - öyrənilən obyektin xarici əlamətləri və funksional əlaqələri haqqında
 - öyrənilən obyektin ətraf mühitlə qarşılıqlı əlaqələri haqqında
-

Sual: İzahedici fərziyyələr aşağıdakı gümanları əks etdirir (Çəki: 1)

- öyrənilən obyektin struktur elementləri haqqında
 - öyrənilən obyektin strukturu və funksional əlaqələri haqqında
 - öyrənilən obyektin daxili əlamətləri haqqında
 - öyrənilən obyektin təzahür xüsusiyyətləri haqqında
 - öyrənilən obyektin səbəb- nəticə əlaqələri haqqında
-

Sual: Tədqiqat planının xarakteri nə ilə müəyyən olunur? (Çəki: 1)

- obyekt haqqında anlayışların xarakteri ilə
 - obyekt haqqında izahedici fərziyyələrin səciyyəsi ilə
 - obyekt haqqında biliklərin səciyyəsi ilə
 - obyekt haqqında təsviri fərziyyələrin səciyyəsi ilə
 - obyekt haqqında məlumatların səciyyəsi ilə
-

Sual: Hesabat nəyi əks etdirir? (Çəki: 1)

- təsviri tədqiqatın nəticələrini
 - empirik sosioloji tədqiqatların yekunlarını
 - rəy sorğusunun yekunları
 - axtarış tədqiqatlarının yekunları
 - analitik tədqiqatın nəticələri
-

Sual: Sosioloji tədqiqatların ən sadə növü olub Ən məhdud dairəli vəzifələrin həlli yollarının toplanmasına yönəldilmiş növü necə adlanır (Çəki: 1)

- Axtarış
 - Təsviri
 - Analitik
 - Empirik
 - Heçbiri
-

Sual: Axtarış tədqiqatı özündə aşağıdakı mərhələləri özünə daxil edir (Çəki: 1)

- Problemin dərinlən öyrənilməsi
 - Məqsədlər dəqiqləşdirilir
 - Fərziyyələr irəli sürülür
 - Vəzifələr formulə edilir
 - Hamısı
-

Sual: Sosioloji tədqiqatların sosial obyekt haqqında bütöv təsəvvür yaradaraq empirik məlumatlar əldə olunmasına köməklik edən növü necə adlanır (Çəki: 1)

- Axtarış
 - Təsviri
 - Analitik
 - Empirik
 - Heçbiri
-

Sual: Sosioloji tədqiqatların sadəcə tədqiq olunan obyektin təsviri ilə kifayətlənməyə ehtimalının onların əsasında dayanan səbəbləri aşkara çıxarmağa imkan verən növü necə adlanır (Çəki: 1)

- axtarış
 - Təsviri
 - Analitik
 - Empirik
 - Heç biri
-

Sual: Sosioloji tədqiqatın proqramı neçə mərhələdən ibarətdir (Çəki: 1)

- 8
 - 6
 - 4
 - 2
 - 7
-

Sual: Sosioloji tədqiqatların proqramının tədqiq olunan obyektin məntiqi təhlilini özündə əks etdirən hissəsi necə adlanır (Çəki: 1)

- Metodologiya
 - Metodiki
 - Elmi
 - Praktiki
 - Heç biri
-

Sual: Sosioloji tədqiqatın proqramının ilkin sosioloji informasiyanı toplanmasının metodlarının səciyyəsinə müəyyən edən hissəsi necə adlanır (Çəki: 1)

- Metodoloji
 - Metodiki
 - Nəzəri
 - Praktiki
 - Elmi
-

Sual: Sosioloji tədqiqatların predmeti kim tərəfindən formilə edilir (Çəki: 1)

- Tədqiqatçı
 - Cəmiyyət
 - Sınıf
 - sosial qrup
 - Təbəqə
-

Sual: Sosial obyektlərin strukturu bu obyektləri yaradan element və əlaqələrin xarakteri onların fəaliyyəti və inkişafı haqqında əsaslandırılmış elmi qanunlar necə adlanır (Çəki: 1)

- Fərziyyə
- Metodologiya
- Metodika

- Heç biri
 Nəzəriyyə
-

Sual: Fərziyələrin doğru və ya yanlış xarakter daşımalarının hansı yolla müəyyənləşdirmək olar (Çəki: 1)

- Nəzəri tədqiqatlar
 Empirik sosioloji tədqiqatlar
 Sənədlərin təhlili
 Tətbiqi tədqiqatlar
 Heç biri
-

Sual: Sosioloji tədqiqatların hazırlanması və keçirilməsi bu mərhələlərdən keçir (Çəki: 1)

- Problemin müəyyən edilməsi planının qurulması
 Strateji planın qurulması, toplanmış materialların təhlili
 Hazırlıq, proqramının tətbiqi
 Hazırlıq, məlumatların toplanması, toplanması, proqramın hazırlanması, toplanmış materialların təhlili
 Heç biri
-

Sual: Sosioloji tədqiqat proqramı hansı bölmələrə malikdir? (Çəki: 1)

- nəzəri və metodiki
 elmi və metodiki
 nəzəri və praktiki
 elmi və nəzəri
 heç biri
-

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosioloji tədqiqatların aşağıdakı növləri vardır: (Çəki: 1)

- eksperimental, axtarış, təsviri tədqiqatlar
 analitik, eksperimental, əməli tədqiqatlar
 axtarış, eksperimental, analitik tədqiqatlar
 axtarış, təsviri, analitik tədqiqatlar
 fundamental, eksperimental, təsviri tədqiqatlar
-

Sual: Axtarış planı və vaxt tərtib olunur ki: (Çəki: 1)

- problem barədə aydın təsəvvür olmadıqda
 - əməli fərziyyələr kifayət etmədikdə
 - problem ziddiyyətli xarakter daşdıqda
 - təsviri fərziyyələr aydın mənzərə yaratmadıqda
 - müşahidələr bir nəticə vermədikdə
-

Sual: Sosioloji tədqiqatlarda təsviri plan nə zaman tərtib olunur? (Çəki: 1)

- problemlə bağlı biliklər geniş hərtərəfli olduqda
 - problemlə bağlı biliklər kifayət qədər olmadıqda
 - problemlə bağlı biliklər obyektə ayırmağa və təsviri fərziyyələrə imkan verir
 - problemlə bağlı biliklər ziddiyyətli xarakter daşdıqda
 - problemlə bağlı biliklər izahedici fərziyyələr irəli sürməyə imkan verdikdə
-

Sual: Eksperimental plan o vaxt tərtib olunur ki? (Çəki: 1)

- obyekt haqqında biliklər təsviri fərziyyələr irəli sürməyə imkan verir
 - obyekt haqqında biliklər kifayət qədər olmadıqda
 - obyekt haqqında biliklər geniş və hərtərəfli olduqda
 - obyekt haqqında biliklər izahedici fərziyyələr irəli sürməyə imkan verir
 - obyekt haqqında biliklər ziddiyyətli xarakter daşdıqda
-

Sual: Sosioloji tədqiqatların aşağıdakı növləri vardır (Çəki: 1)

- Eksperimental, axtarış, təsviri
 - Analitik, eksperimental, əməli
 - Axtarış eksperimental, analitik
 - Axtarış, təsviri, analitik
 - Fundamental, eksperimental, təsviri
-

Sual: Sosioloji tədqiqat proqramını hansı bölmələrə malikdir (Çəki: 1)

- Nəzəri və metodiki
 - Elmi və nəzəri
 - Elmi və metodiki
 - Nəzəri və praktiki
 - Heç biri
-

Sual: Sosioloji tədqiqatlarda elmi roblemi nəyi əks etdirməlidir (Çəki: 1)

- Münaqişəli vəziyyətləri
 - Sosial-problemləri
 - Siyasi problemləri
 - Mənəvi problemləri
 - Problemlə sosial şəraiti
-

Sual: Sosioloji tədqiqatların obyektə (Çəki: 1)

- Sosial qrupp və təbəqələr
- Sosial institutlar

- Sosial-ərazi dirlikləri
 - Sosial struktur və şəxsiyyət
 - İnsan birliklərinin fəaliyyəti və onun həyata keçdiyi şərait
-

Sual: Təsviri fərziyyələr hansı qurumlardan ibarətdir (Çəki: 1)

- Öyrənilən obyektin daxili əlamətləri haqqında
 - Öyrənilən obyektin xarici əlaqələri haqqında
 - Öyrənilən obyektin strukturu və funksional əlaqələrin haqqında
 - Öyrənilən obyektin ərzaq mühiti qarşılıqlı əlaqələr haqqında
 - Öyrənilən obyektin struktur elementləri haqqında
-

Sual: İzahedici fərziyyələr aşağıdakı gümanları əks etdirir (Çəki: 1)

- Öyrənilən obyektin struktur elementləri haqqında
 - Öyrənilən obyektin strukturu və funksional əlaqələri haqqında
 - Öyrənilən obyektin daxili əlamətləri haqqında
 - Öyrənilən obyektin təzahür xüsusiyyətləri haqqında
 - Öyrənilən obyektin səbəb-nəticə əlaqələri haqqında
-

Sual: Axtarış planı nə vaxt tətbiq olunur (Çəki: 1)

- Problem hələ aydın təsəvvür olunmadıqda
 - Təsviri fərziyyələr aydın təsəvvür yaratmadıqda
 - Əməli fərziyyələr kifayət etmədikdə
 - Problem ziddiyyətli xarakter daşıdıqda
 - Müşahidələr bir nəticə vermədikdə
-

Sual: Sosioloji tədqiqatların axtarış planı hansı iş mərhələsindən keçir (Çəki: 1)

- Proqramın tərtibi, ekspert sorğusu, müşahidə
 - Müşahidə, proqramının tətbiqi, sənədlərin təhlili
 - Əməli fərziyələrin irəli sürülməsi, müşahidə
 - Sənədlərin öyrənilməsi, ekspert sorğusu, müşahidə
 - Müşahidə, fərziyələrin irəli sürülməsi
-

Sual: Sosioloji tədqiqatlarda təsviri plan və zaman tərtib olunur (Çəki: 1)

- Problemlə bağlı biliklər geniş hərtərəfli olduqda
 - Problemlə bağlı biliklər kifayət qədər olmadıqda
 - Problemlə bağlı biliklər obyektə ayırmağa və təsəvviri fərziyyə yürütməyə imkan verəndə
 - Problemlə bağlı biliklər ziddiyyətli xarakter daşıdıqda
 - Problemlə bağlı biliklər izahedici fəaliyyət irəli sürməyə imkan verəndə
-

Sual: Eksperimental plan o vaxt tətbiq olunur ki (Çəki: 1)

- Obyekt haqqında biliklər təsviri fəaliyyətlər irəli sürməyə imkan verir
- Obyekt haqqında biliklər kifayət qədər olmadıqda
- Obyekt haqqında biliklər geniş və hərtərəfli olduqda

- Obyekt haqqında biliklər izahedici fəaliyyətləri irəli sürməyə imkan verdikdə
 Obyekt haqqında biliklər ziddiyyətli xarakter daşıdıqda

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İctimai rəy anlayışını ilk dəfə prəli sürən dövlət xadimi (Çəki: 1)

- F.Akvinski
 T.Mor
 C.Solsberi
 G.V.F.Hegel
 N.Makiavelli

Sual: İctimai rəy nəzəriyyəsində obyekt dedikdə bu başa düşülür (Çəki: 1)

- sosial birlik forması
 sosial strukturun elementi
 sosial təbəqənin üzvləri
 ətraf gercəkliyin konkret hissəsi
 əmək kollektivi

Sual: Təbliğatin fundamental xarakterinə nə təsir göstərir (Çəki: 1)

- ideoloji şərtlənmə
 siyasi yönümlülük
 praktiki istiqamət
 nəzəri aspekt
 mənəvi aspekt

Sual: İctimai Rəy İnstitutu nə vaxt və kim tərəfindən yaradılmışdır? (Çəki: 1)

- 1924-cü ildə İngiltərədə B.Rassel tərəfindən
 1935-ci ildə ABŞ-da C.Gellap tərəfindən
 1944-cü ildə İtaliyada A.Qramşi tərəfindən
 1929-cu ildə Fransada R.Rollan tərəfindən
 1937-ci ildə ABŞ-da C.Mid tərəfindən

Sual: N.Makiavelli özünün hansı əsərində ictimai rəy fenomeninin son dərəcə əhəmiyyətli xarakter daşdığına vurğulamışdır (Çəki: 1)

- "Hökümdar"
 Hakimiyyət

- Dövlət nəzəriyyəsi
 - İdarəetmə
 - Qanun
-

Sual: Y.V.Hegele görə ictimai rəyin strukturuna daxildir: (Çəki: 1)

- İctimai rəyin mövcud olduğu şərait
 - İctimai rəyin obyektı və daşıyıcısı
 - Mühakimlərin xarakteri
 - Həqiqətlə yalanın əksliyi
 - Hamısı
-

Sual: Əhalini istər ölkə daxilində, istərsədə beynəlxalq aləmdə özünü büruzə verən bu və ya digər hadisələrə, obyektə və ya şəraitə olan münasibəti necə adlanır (Çəki: 1)

- İctimai rəy
 - Sosoloji fikir
 - Siyasi şüur
 - İctimai şüur
 - Heç biri
-

Sual: Öz mahiyyətinə görə ictimai rəy hansı amillə bağlıdır (Çəki: 1)

- Sosial proseslərlə
 - İnsanların verdiyi qiymətlə
 - İctimai proseslərlə
 - Sosial qiymətləndirməylə
 - Sosial vəziyyətlə
-

Sual: İctimai rəy nəzəriyyəsinin ən mühüm mühüm vəzifəsi nədir (Çəki: 1)

- Obyekt və subyektin müəyyən olunması
 - Obyekt və predmetin müəyyən olunması
 - Əhalinin fikrini öyrənmək
 - Subyektin müəyyən olunması
 - Heç biri
-

Sual: Hansı məsələlər ictimai rəyin obyektı ola bilər? (Çəki: 1)

- istənilən məsələ
 - sosial məsələlər
 - siyasi məsələlər
 - sosial-siyasi məsələlər
 - heç biri
-

Sual: İctimai rəy öz daxili məzmunu və əhatə dairəsinə görə əhalinin hansı səviyyələrini təmsil edə bilər? (Çəki: 1)

- əhalinin müxtəlif səviyyələrini
- əhalinin orta təbəqəsini

- əhalinin yüksək səviyyəsini
- əhalinin aşağı səviyyəsini
- hamısını

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İctimai rəyin strukturunda aparıcı element (Çəki: 1)

- yalanla həqiqət arasında nisbət
- təbliğatın önəmli olması
- sosial qiymət
- real gerçəkliyin təsviri
- sosial qrupların mənafeyinin əks olunması

Sual: KİV-in strukturunun təhlili zamanı bunlar əsasdır (Çəki: 1)

- informasiyanın mənbəyi, məzmunu və onu qəbul edən
- auditoriya, informasiyanın mənbəyi və strukturunu
- informasiyanı qəbul edən, informasiyanı yayan, onun məzmunu
- informasiyanın mənbəyi, struktur və auditoriya
- informasiyanın məzmunu, mənbəyi və strukturunu

Sual: İctimai rəy nəzəriyyəsində subyekt anlayışı altında bu nəzərdə tutulur (Çəki: 1)

- ayrılıqda götürülmüş fərd
- sosial şəxsiyyət
- milli və etnik qrup
- müəyyən problemlə bağlı fikir formalaşdırıcı sosial birlik forması
- müəyyən problem haqqında kollektiv rəy yaradan ictimai qrup

Sual: İctimai rəyin formalaşması prosesi necə baş verir (Çəki: 1)

- kortəbii və xaotik şəkildə baş verir
- KİV tərəfindən formalaşdırılır
- məqsədyönlü təşkil olunan tədbirlər vasitəsi ilə meydana gəlir
- bu və ya digər qrupun daxilində formalaşır
- təbliğat və təşviqat nəticəsində formalaşır

Sual: İctimai inkişafın obyekt və subyekt amillərinin təsiri altında ictimai rəyin formalaşması qanunauyğunluqlarının öyrənilməsi, cəmiyyət həyatına onun müxtəlif

səviyyələrdə təsirinin tədqiqi ictimai rəyin sosiologiyasının hansı tərəfinin mahiyyətini özündə əks etdirir (Çəki: 1)

- Obyektini
 - Subyektini
 - Predmetini
 - Məqsədini
 - Vəzifəsini
-

Sual: İctimai rəy özündə nəyi əks etdirir (Çəki: 1)

- İctimai şüurun real vəziyyətini
 - Cəmiyyətin real vəziyyətini
 - Siyasi şüurun real vəziyyətini
 - Psixoloji real vəziyyəti
 - Qeyd olunanlardan heç birini
-

Sual: Biliklərin, ideoloji, mədəni sərvətlərin və informasiyanın yayılması vasitəsi ilə adamlarda müəyyən baxış və təsəvvürlərin formalaşdırılmasını təmin edən sosial fəaliyyət növü necə adlanır (Çəki: 1)

- Geniş mənada təbliğat
 - Dar mənada təbliğat
 - Təşviqat
 - Reklam
 - Heç biri
-

Sual: Kütlələr içərsində müəyyən siniflərin, partnyorların və dövlətlərin ideologiya və siyasətinin yayılmasını özündə əks etdirən sosioloji fəaliyyət necə adlanır (Çəki: 1)

- Təbliğat
 - Geniş mənada təbliğat
 - Dar mənada təbliğat
 - Təşviqat
 - Heç biri
-

Sual: İctimai şüurun strukturuna daxildir (Çəki: 1)

- .Siyasi ideyalar
 - Hüquqi şüur
 - Elm və incəsənət
 - Din və fəlsəfə
 - Hamısı
-

Sual: Ölkənin beynəlxalq və daxili həyatı haqqında məlumatlı olmağ kütləvi şüurun hansı aspektində təzahür olunur (Çəki: 1)

- İntelektual
- Emosional
- İradə
- Davranış

Heç biri

Sual: Sosial proseslərə, hadisələrə, daxili və beynəlxalq problemlərə münasibət bildirmək, qiymət vermək kütləvi şüurun hansı aspektində təzahür olunur (Çəki: 1)

- İntelektual
 Emosional
 İradə
 Davranış
 Heç biri
-

Sual: Sosial proseslərdə gərəkdiyində real hərəkət, iş və davranış nümayiş etdirmək amili kütləvi şüurun hansı aspektində təzahür olunur (Çəki: 1)

- İntelektual
 Emosional
 İradə
 Davranış
 Heç biri
-

Sual: Təbliğatin sosiologiyasının istifadə etdiyi metodlar (Çəki: 1)

- Analiz, sintez, deduksiya, induksiya
 Sənədlərin öyrənilməsi, müşahidə sorğu
 Qruplaşdırma, korelyasiya, faktor analiz
 Ümumiləşdirmə, modellərin qurulması, tipologiya
 Hamısı
-

BÖLMƏ: 0503

Ad	0503
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Kütləvi şüur aşağıdakı aspektlər üzrə nəzərdən keçirilir (Çəki: 1)

- mədəni, davranış, intellektual, iradə
 emosional, davranış, mədəni, iradə
 intellektual, emosional, iradə, davranış
 psixoloji, iradə, emosional, intellektual
 emosional, iradə, psixoloji, intellektual
-

Sual: Sosioloqlar informasiya orqanlarına insanların münasibətində bu 3 tipi ayırırlar (Çəki: 1)

- mədəni, şəxsi, funksional

- mənəvi-şəxsi, funksional-peşə, istehlakçı
 - istehlakçı, mədəni, praktiki
 - mənəvi, praktiki, funksional-peşə
 - mənəvi, funksional-peşə, istehlakçı
-

Sual: İctimai-rəyin funksiyaları hansılardır (Çəki: 1)

- idrakı, tərbiyəvi, direktiv
 - ekspressiv, direktiv, proqnozlaşdırıcı
 - idrakı, direktiv, proqnozlaşdırıcı
 - direktiv, dünyagörüşü, proqnozlaşdırıcı
 - ekspressiv, məsləhət, direktiv
-

Sual: İctimai rəyin təzahür tipləri hansılardır? (Çəki: 1)

- kortəbii, ictimai təşkilatlar tərəfindən açıqlanma, ekspert sorğusu
 - kortəbii, dövlət orqanlarının təşəbbüsü ilə aşkarlanma, sosioloji sorğu
 - sosioloji sorğu, kortəbii, şayələr şəklində
 - sosioloji sorğu, KİV vasitəsilə, kortəbii
 - KİV vasitəsi ilə, kortəbii, dövlət orqanlarının açıqlaması
-

Sual: İctimai rəyin hansı funksiyası bu və ya digər sosial-iqtisadi,siyasi ,ideoloji,dövlətlərarası problemlərin həlli yolları və üsulları hansında məsləhət verir (Çəki: 1)

- Ekspressiv
 - Məsləhət
 - Direktiv
 - İdarəetmə
 - İdeoloji
-

Sual: İctimai rəyin ictimaiyyət tərəfindən bu və ya digər sosial problem barədə qərar çıxarılması zaman təzahür edən funksiyası necə adlanır (Çəki: 1)

- Ekspressiv
 - Məsləhət
 - Direktiv
 - İdarəetmə
 - İdeoloji
-

Sual: KİV-in elementlərinin insanların şüurunun formalaşmasına və sosial davranışına ideoloji təsirinə qanunauyğunluqlarını öyrənilməsi KİV-in sosiologiyasının hansı amilində təzahür edir (Çəki: 1)

- Predmeti
 - Obyekti
 - Subyekti
 - Nəzəriyyəsi
 - Heç biri
-

Sual: KİV-in fəliyyətinin təhlili zamanı əsas diqqət hansı aspektə cəlb olunmalıdır (Çəki: 1)

- İnformasiyanın toplanması və işlənməsi
 - İnformasiyanın geniş yayılması
 - İnformasiyanın insanların şüuruna təsirinin tədqiqi
 - İnformasiyanın insanların davranışlarına sosial təsirinin tədqiq olunması
 - Hamısı
-

Sual: KİV-in intellektual psixoloji səmərəliliyini hansı meyar müəyyən edir (Çəki: 1)

- İdraki fəallıq
 - Əldə olunmuş biliklər
 - Təşəkküt tapmış inanclar
 - İnformasiyanın qəbul edilməsi
 - Hamısı
-

Sual: KİV-in yerinə yetirdiyi yetirdiyi sosial əhəmiyyətli vəziyyətlər hansılardır (Çəki: 1)

- İnformasiyanın auditoriyaya çatdırılması funksiyası
 - Tərbiyəvi funksiya
 - Davranış normalarının təşkili və auditoriyada müəyyən emosional-psixoloji mühitin yaradılması funksiyası
 - Həm cəmiyyət üzvləri arasında, həm də cəmiyyət üzvləri ilə idarəetmə orqanları sistemi arasında qarşılıqlı ünsiyyətin həyata keçirilməsi funksiyası
 - Qeyd olunanların hamısı
-

Sual: KİV-in insanlara təsir dərəcəsinə görə bir yerdə duran formasını seç (Çəki: 1)

- Televiziya
 - Qazet
 - Jurnal
 - Radio
 - Hamısı
-

Sual: İctimai rəyin ifadəçisi kimlər ola bilər? (Çəki: 1)

- yüksək təbəqə
 - orta təbəqə
 - ali təbəqə
 - cəmiyyətin hər bir üzvü
 - hamısı
-

Sual: İctimai rəyin fərd və fərdlər qrupunun gündəlik həyat şəraitinin təsiri altında formalaşan və hadisələrə bu səviyyədə münasibəti özündə əks etdirən ifadə forması necə adlanır? (Çəki: 1)

- kortəbii
- xüsusi
- kütləvi informasiya vasitələrinin təşəbbüsü ilə

- elmi
 - sosial
-

Sual: İctimai rəyin sosial sorğular vasitəsiylə ifadə olunması necə adlanır? (Çəki: 1)

- kortəbii
 - xüsusi
 - KİV in təşəbbüsü ilə
 - elmi
 - sosial
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Özünə qiymət vermənin aşağı səviyyədə olan şəxsiyyət tipi (Çəki: 1)

- İdealist
 - Ənənəviçi
 - Yığımçı
 - Frustrat
 - realist
-

Sual: Mənəvi borcunu dərk edən, intizamlı və qanuna riayət edən şəxsiyyət tipi (Çəki: 1)

- İdealist
 - Ənənəviçi
 - Frustrat
 - Realist
 - Gedeonist materialist
-

Sual: Həyatdan həzz almağa üstünlük verən şəxsiyyət tipi (Çəki: 1)

- Gedeonist materialist
 - Ənənəviçi
 - Realist
 - İdealist
 - Bazar iqtisadiyyatı
-

Sual: Sosial rol nəzəriyyəsinin banisi (Çəki: 1)

- Mid
- Freyd

- Veber
 - Smelzer
 - Dyürkheym
-

Sual: "Davranış nəzəriyyəsinin" baniləri (Çəki: 1)

- C.Hommans,MşVeber
 - K.Opp,E.Dyürkheym
 - Smelzer,C.Homans
 - C.Homans,K.Opp
 - M.Veber,K.Opp
-

Sual: İnsan probleminin ən mühüm tərəfi nədir (Çəki: 1)

- Ləyaqətli şəxsiyyət tərbiyə etmək
 - Sosial tərbiyənin mənafeini təmin etmək
 - Müxtəlif insanların mənafeini uzaqlaşdırmaq
 - İnsanların tələbatlarının minimum səviyyədə olsa da ödəmək
 - Heç biri
-

Sual: Şəxsiyyətin formalaşmasında mühüm rol oynayan amillər hansılardır (Çəki: 1)

- Cəmiyyət və sosial mühit
 - Ailə və məktəb
 - Mühit
 - Uzv olduğu sosila qrup
 - Məşğul olduğu peşə
-

Sual: İnsanın ictimai münasibətlər sistemində tutduğu yer haqqında aydın təsəvvürə malik olması şəxsiyyətin sosial xarakterini müəyyən edən hansı amildə təzahür edir (Çəki: 1)

- Özünüdərk etmə
 - Mənevi sərvətlərə münasibət bildirmə
 - Məsuliyyəti dərk etmək
 - Sosial rolunda
 - Sosial vəzifəsində
-

Sual: M.Veberə görə şəxsiyyətin sosial tipologiyasının əsasında duran başlıca səbəb hansıdır (Çəki: 1)

- Ağıllılıq dərəcəsi
 - İctimai-iqtisadi formasiya
 - Sınıf mənsubiyyət
 - Sosial vəziyyət
 - Heç biri
-

Sual: K.Marksa görə şəxsiyyətin sosial tipologiyasının əsasında duran başlıca amil hansıdır (Çəki: 1)

- Sosial fəliyyət
 - Ağıllılıq dərəcəsi
 - Sinfi mənsubiyyət
 - Sosial vəziyyət
 - Sosial aktivlik dərəcəsi
-

Sual: Aşağıda qeyd olunanlardan hansılar E.Froma görə şəxsiyyətin sosial tiplərinə aiddir (Çəki: 1)

- Passiv
 - İstismarçı
 - Yığımcı
 - Bazar iqtisadiyyatı
 - Hamısı
-

Sual: Mənəvi borc, intizam və qanuna riayət prinsiplərinə üstünlük verən şəxsiyyət tipini seç (Çəki: 1)

- Ənənəvi
 - İdealist
 - Frustat
 - Realist
 - Gedeonist
-

Sual: Şəxsiyyət anlayışının mahiyyətini insanın şüuruna və fəaliyyətinə aid olan müsbət keufiyyətlərlə əlaqələndirən yanaşma necə adlanır? (Çəki: 1)

- normativ
 - fərdi
 - mistik
 - pozitiv
 - heç biri
-

Sual: Fərdiyyət anlayışı özündə hansı amilləri birləşdirir? (Çəki: 1)

- təkrarolunmazlıq və özünəməxsusluq
 - çoxcəhətlik və ahəngdarlıq
 - təbiilik
 - sərbəstlik
 - hamısı
-

Sual: Fərdin cəmiyyətə və müxtəlif tipli sosial biliklərə inteqrasiyası prosesi necə adlanır? (Çəki: 1)

- sosiallaşma
 - adaptasiya
 - interiorizasiya
 - təkamül
 - heç biri
-

Sual: Fərdin sosial-iqtisadi şəraitə, rol funksiyalarına, cəmiyyətin həyat fəaliyyətinin müxtəlif səviyyələrində təşəkkül tapan sosial normalara, sosial qruplara və sosial təşkilatlara, sosial təsisatlara uyğunlaşması prosesi necə adlanır? (Çəki: 1)

- sosiallaşma
 - adaptasiya
 - interiorizasiya
 - təkamül
 - heç biri
-

Sual: Cəmiyyətdə mövcud olan sosial norma və sərvətlərin insanın daxili aləminə qoşulması prosesi necə adlanır? (Çəki: 1)

- sosiallaşma
 - adaptasiya
 - interiorizasiya
 - təkamül
 - heç biri
-

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Geniş mənada insan mühitini təşkil edən amillər (Çəki: 1)

- İqtisadi,mədəni,sosial-siyasi,psixoloji şərait
 - Psixoloji,mədəni və məişət mühiti
 - Sosial,siyasi,mədəni,psixoloji
 - Sosial,siyasi,iqtisadi
 - İqtisadi,məişət,psixoloji
-

Sual: Müasir dövrdəinsan problemini anlamağın açarındır (Çəki: 1)

- Elm və texnikim tərəqqi
 - Mədəni,mənevi inkişaf
 - Elm və mədəniyyətin tərəqqisi
 - Sosial-iqtisadi inkişaf
 - Sosial-siyasi tərəqqi
-

Sual: Fərd anlayışı altında başa düşülür (Çəki: 1)

- Bu və ya digər sinfin vahid nümayəndəsi
- Bu və ya digər sosial qrupun vahid nümayəndəsi
- Bu və ya digər sosial təbəqənin vahid nümayəndəsi

- Bu və ya digər cəmiyyətin vahid nümayəndəsi
 - Bu və ya digər incan birliyinin vahid nümayəndəsi
-

Sual: Şəxsiyyətin sosial tipini müəyyənləşdirən amillər (Çəki: 1)

- Mədəni-mənəvi, sosial-siyasi şərait
 - Siyasi-iqtisadi, mənəvi şərait
 - Mədəni-mənəvi, sosial-iqtisadi şərait
 - İnsan fəaliyyəti və sosial-iqtisadi şərait
 - İnsanın həyat fəaliyyəti, tarixi-mədəni və sosial-iqtisadi şərait
-

Sual: E.Fromma görə mövcud olan sosial xarakterlər (Çəki: 1)

- Passiv, istismarçı, realist
 - Realist, frustat, istismarçı
 - İstismarçı, yığımcı, realist
 - Passiv, frustat, istismarçı
 - Passiv, istismarçı, yığımcı, bazar iqtisadiyyatı
-

Sual: Freyde görə şəxsiyyətin fəallığının əsasını təşkil edən amillər (Çəki: 1)

- Maddi ehtiyaclar
 - Məntiqi ehtiyaclar
 - Şəxsiyyətin şüursuz və hisslərlə bağlı olan ehtiyacları
 - Mənəvi ehtiyaclar
 - Sosial ehtiyaclar
-

Sual: Şəxsiyyətin ənənəvi normlara tənqidi yanaşan, inkişaf meyli olan, müstəqilliyə can atan sosial tip necə adlanır (Çəki: 1)

- Ənənəvi
 - İdealist
 - Frustat
 - Realist
 - Gedionist
-

Sual: Şəxsiyyətin cəmiyyət qarşısında öz borcunu və məsuliyyətini dərk edən, intizama və özünə nəzarətə üstünlük verən tipi necə adlanır (Çəki: 1)

- Ənənəviçilər
 - Frustat
 - Ralist
 - İdeolist
 - Gedionist
-

Sual: Cəmiyyətdə real üstünlük təşkil edən şəxsiyyət tipi hansıdır (Çəki: 1)

- Modal
- İdeal
- Bazıs

- Realist
 - İdealist
-

Sual: Gələcək üçün nəzərdə tutulan hərtərəfli inkişaf etmiş harmonik şəxsiyyət tipi hansıdır (Çəki: 1)

- Modal
 - İdeal
 - Bazis
 - Realist
 - İdealist
-

Sual: İctimai inkişafın hazırki səviyyəsinin tələbatlarına cavab verən şəxsiyyət tipi hansıdır (Çəki: 1)

- Modal
 - İdeal
 - Bazis
 - Realist
 - İdealist
-

Sual: İctimai sistemin şəxsiyyətin mənəvi sərvətlər sisteminə və onun vasitəsilə real davranışına göstərdiyi təsirin inkişafı hansı şəxsiyyətdə təzahür edir (Çəki: 1)

- Sosial şəxsiyyət
 - İctimai şəxsiyyət
 - Mədəni şəxsiyyət
 - Siyasi şəxsiyyət
 - Heç biri
-

Sual: Şəxsiyyətin sosial fəaliyyətinin, sosial davranışının şərtlənməsində həlledici mənə kəsb edən amil hansıdır? (Çəki: 1)

- obyektiv həyat şəraiti
 - subyektiv şərtlənmə
 - obyektiv şərtlənmə
 - sosial şərtlənmə
 - heç biri
-

Sual: İnsanın xarici aləmdən obyektiv asılılığını ifadə edən amil necə adlanır? (Çəki: 1)

- mənəfe
 - tələbat
 - maraq
 - fəaliyyət
 - davranış
-

Sual: Tələbatın növlərinə aiddir? (Çəki: 1)

- təbii və sosial

- fərdin ailəyə olan tələbatı
 - istehsal və qeyri istehsal fəaliyyəti sferasına tələbat
 - sosial birkilkərə olan tələbat
 - hamısı
-

Sual: Şəxsiyyətin bu və ya digər tələbatı ödəmək imkanından asılı olaraq, onun fəaliyyət istiqamətinə çevrilən amil necə adlanır? (Çəki: 1)

- mənafe
 - tələbat
 - maraq
 - fəaliyyət
 - davranış
-

Sual: Sosiologiyada mənafe-nin aşağıdakı tipləri fərqləndirilir (Çəki: 1)

- mənafe-münasibət
 - mənafe fəaliyyət
 - mənafe-ustanovka
 - mənafe-yönüm
 - hamısı
-

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Şəxsiyyətin formalaşmasında mühüm rol oynayan amillər (Çəki: 1)

- Dünya görüşü və təhsil
 - Dünya görüşü, əxlaqi tərbiyə, əmək tərbiyəsi
 - Təhsil və əxlaqi tərbiyə
 - Əmək və əxlaqi tərbiyə
 - Mənəvi, əxlaqi tərbiyə
-

Sual: Əxlaq hansı tələblərin məcmusu kimi təzahür edir (Çəki: 1)

- İnsanın cəmiyyətdə hüquqi normalara necə əməl etməsi normalarının məcmusu
 - İnsanın cəmiyyətdə siyasi normalara necə əməl etməsi normalarının məcmusu
 - İnsanın cəmiyyətdə sosial normalara necə əməl etməsi normalarının məcmusu
 - Cəmiyyətdə insanın necə davranmalı olması haqqında tələblərin məcmusu
 - İnsanın cəmiyyətdə mədəni normalara necə əməl etməsinin normalarının məcmusu
-

Sual: Şəxsiyyət anlayışı altında başa düşülür (Çəki: 1)

- Hər hansı bir sinfin mühüm sosial keyfiyyətlərini özündə cəmləşdirən və əks etdirən insan
 - Hər hansı bir cəmiyyətin mühüm sosial keyfiyyətlərini özündə cəmləşdirən və əks etdirən insan
 - Hər hansı bir sosial təbəqənin mühüm sosial keyfiyyətlərini özündə cəmləşdirən və əks etdirən
 - Hər hansı bir sosial qrupun mühüm sosial keyfiyyətlərini özündə cəmləşdirən və əks etdirən insan
 - Hər hansı bir dövlətin mühüm sosial keyfiyyətlərini özündə cəmləşdirən və əks etdirən insan
-

Sual: Şəxsiyyətin sosial xarakterini müəyyənləşdirən amillər (Çəki: 1)

- İctimai-siyasi proseslərə münasibət və özünüdərk etmə
 - Mənəvi sərvətlərə münasibət və özünüdərk etmə
 - Özünün başqalarından fərqi dərk etmək
 - Özünüdərk etmə, mənəvi sərvətlərə münasibətə dair formalaşmış subyektiv münasibət, öz hərəkətlərinin məsuliyyətini və özünün digərlərindən fərqi dərk etmək
 - Özünüdərk etmə və öz hərəkətlərinin məsuliyyətini dərk etmək
-

Sual: Müasir sosiologiyada mövcud olan şəxsiyyət tipləri (Çəki: 1)

- Ənənəvi, idealist, frustat, realist, gedeonist materialist
 - Realist, gedeonist, frustat
 - İdealist, yığımçı, istismarçı
 - Ənənəviçi, frustrat, istismarçı
 - Passiv, frustrat, realist
-

Sual: Cəmiyyət həyatında sosial mövqe və rollarına görə fərqlənən və müxtəlif fəaliyyət növlərinin daşıyıcısı olan sosial qruplar arasındakı münasibətlər necə adlanır (Çəki: 1)

- Sosial-etnik münasibətlər
 - Etik münasibətlər
 - İctimai münasibətlər
 - Siyasi münasibətlər
 - Sosial münasibətlər
-

Sual: Sosial məqsədlər güdən və bu məqsədlərə nail olmaq üçün müxtəlif vasitələrdən istifadədən şəxsiyyətin fəaliyyətlərinin məcmusu necə adlanır (Çəki: 1)

- Sosial fəaliyyət
 - İctimai fəaliyyət
 - Siyasi fəaliyyət
 - İctimai-siyasi fəaliyyət
 - Heç biri
-

Sual: Sosial münasibətlərin obyektini seç (Çəki: 1)

- İnsan

- Sosial qrup
 Şəxsiyyət
 Sinif
 Heç biri
-

Sual: İnsanların sosial fəaliyyət və davranışının başlanğıc nöqtəsini nə təşkil edir (Çəki: 1)

- Obyektiv həyat şəraiti
 Sosial siyasi münasibətlər
 Sosial münasibətlər
 Siyasi münasibətlər
 Milli münasibətlər
-

Sual: İnsanın sosial xüsusiyyətləri hansı prosesdə formalaşır (Çəki: 1)

- İctimai həyat prosesində
 Sosial həyat prosesi
 Mədəni həyat prosesi
 Siyasi fəaliyyət prosesi
 Heç biri
-

Sual: İnsanın təbii halı, onun hansı vəziyyətinin təcəssümüdür (Çəki: 1)

- Sosial
 Təbii
 Siyasi
 İctimai
 Hüquqi
-

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosial strukturun elementlərinə aiddir (Çəki: 1)

- Sinif,cəmiyyət,sosial qrup
 Fərd,şəxsiyyət,sosial qrup
 Sinif,sosial qrup,sosial təbəqə
 Cəmiyyət,şəxsiyyət,sosial təbəqə
 Sinif,sosial qrup,fərd
-

Sual: İstehsalda iqtisadi ehtiyatlar üzərində nəzarət edənlər (Çəki: 1)

- Ağ yaxalıqlar
 - Əl əməyi ilə məğul olanlar
 - Yüksək sinif
 - Kənd təsərrüfatıyla məşğul olanlar
 - Göy yaxalıqlar
-

Sual: Stratifikasiyanın əsasında dayanan sosial sistemlər (Çəki: 1)

- Quldarlıq,feodalizm,kapitalizm
 - Siniflər,zümrələr,kastalar
 - Kastalar,quldarlıq,feodalizm
 - Feodalizm,kastalar,siniflər
 - Quldarlıq,kastalar,zümrələr,siniflər
-

Sual: "Sosial mobillik" dedikdə nə nəzərdə tutulur (Çəki: 1)

- Siyasi yerdəyişmə
 - İqtisadi yerdəyişmə
 - Sosial yerdəyişmə
 - İqtisadi-siyasi yerdəyişmə
 - Sosial-siyasi yerdəyişmə
-

Sual: Bir-biriylə qarşılıqlı əlaqə və təsirdə olan sosial üsürlərin məcmus, vahid tam daxilində onların nisbi sabit yerləşməsi üsulu dedikdə nə başa düşülür : (Çəki: 1)

- Sosial institut
 - Dövlət
 - Sosial qrup
 - Sosial struktur
 - Siyasi sistem
-

Sual: Sosial birlik formaları vasitəsiylə insanlar hansı xüsusiyyətlərini reallaşdırmağ imkanını qazanırlar (Çəki: 1)

- Siyasi maraq və mənafeələr
 - Sosial tələbat və mənafeələri
 - Sosial tələbatlar
 - Maraq və mənafeələr
 - Heç biri
-

Sual: Müxtəlif sosial birliklər arasında olan bütün tərəfləri və münasibətləri əhatə edən münasibətlər necə adlanır (Çəki: 1)

- Sosial
 - Siyasi
 - İctimai
 - Milli
 - Etnik
-

Sual: Sosial münasibətlərin sabit vəziyyətini və sosial təşkili formasını seçiyəndirən anlayışı seç (Çəki: 1)

- Sosial-siyasi münasibət
 - Sosial qrup
 - Sosial institut
 - Sosial struktur
 - Sosial münasibət
-

Sual: Cəmiyyətdə müfəfiq sosial mövqə tutan və mövcud sosial sistemdə qəbul olunmuş normalar və dəyərlər məcmusuna uyğun olaraq sosial funksiyalar yerinə yetirən elementlərin əlaqəsi və qarşılıqlı təsirini özündə əks etdirən sosial kateqoriya necə adlanır? (Çəki: 1)

- sosial struktur
 - sosial stratifikasiya
 - sosial-ərazi strukturu
 - sosiallaşma
 - heç biri
-

Sual: Geniş mənada sosial struktur hansı amilləri özünə daxil edir? (Çəki: 1)

- sosial-sinfi və sosial-demoqrafik struktur
 - sosial-ərazi strukturu
 - sosial -etnik strukturu
 - sosial-peşə strukturu
 - hamısı
-

Sual: Sosial strukturun dəyərləri, normaları, tələb olunan sosial rolları əhatə edən növü necə adlanır? (Çəki: 1)

- ideal struktur
 - normativ struktur
 - təşkilati struktur
 - d) təsadüf xarakterli struktur
 - heç biri
-

Sual: Sosial strukturun statusların qarşılıqlı əlaqəsi üsulunu müəyyən edən növü necə adlanır? (Çəki: 1)

- ideal struktur
 - normativ struktur
 - təşkilati struktur/
 - təsadüf xarakterli struktur
 - heç biri
-

Sual: Sosioloji ədəbiyyatda liderliyin hansı funksiyaları fərqləndirilir? (Çəki: 1)

- təşkilatçılıq, informasiya, sosiallaşma
- təşkilatçılıq və sosiallaşma
- sosiallaşma və idarəetmə

- təşkilatçılıq və tənzimləmə
 - təşkilatçılıq, tənzimləmə, informasiya
-

Sual: Maraqların ümumiliyiylə fərqlənən qapalı fiziki məkanlarda birləşmiş insanların qısamüddətli toplantısı necə adlanır? (Çəki: 1)

- qrup
 - təbəqə
 - kütlə
 - sinif
 - heç biri
-

Sual: "Sosial mobillik" anlayışı sosiologiya elminə nə vaxt və kim tərəfindən gətirilmişdir? (Çəki: 1)

- 1927-ci il Sorokin
 - 1910-ci il Zimmel
 - 1925-ci il Veber
 - 1930-cu il Mak Ayver
 - Heç biri
-

Sual: Fərdin və ya sosial obyektin bir sosial vəziyyətdən onunla eyni səviyyədə olan digərinə keçidini özündə təzahür etdirən sosial mobillik necə adlanır? (Çəki: 1)

- üfiqi mobillik
 - şaquli mobillik
 - fərdi mobillik
 - qrup mobilliyi
 - heç biri
-

Sual: Sosial mobilliyin başlıca funksiyasını nə təşkil edir? (Çəki: 1)

- cəmiyyətin stabiləşdirilməsi
 - cəmiyyətin sosiallaşması
 - cəmiyyətin stratifikasiyası
 - cəmiyyətin diferensiasiyası
 - cəmiyyətin inteqrasiyası
-

Sual: Müasir sosioloji ədəbiyyatda sənaye cəmiyyətinin inkişafını şaquli mobilliklə bağlayan konsepsiyanın müəlliflərini seç (Çəki: 1)

- M.Lipset və R.Bendiksın
 - O.Kont və Spenser
 - M.Veber və K.Marks
 - Zimmel və Veber
 - heç biri]
-

BÖLMƏ: 0702

Ad

0702

Suallardan

21

Maksimal faiz	21
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosial struktur sosial birliklər arasındakı hansı münasibətləri səciyyələndirir: (Çəki: 1)

- Siyasi münasibətlərin mövcud sabit vəziyyətini və sosial təşkili formsını
 - Sosial münasibətlərin mövcud sabit vəziyyətini və sosial təşkili formsını
 - İqtisadi münasibətlərin mövcud sabit vəziyyətini və sosial təşkili formsını
 - Mənəvi münasibətlərin mövcud sabit vəziyyətini və sosial təşkili formsını
 - Mədəni münasibətlərin mövcud sabit vəziyyətini və sosial təşkili formsını
-

Sual: "Sosial vəziyyət" anlayışının mahiyyətini əks etdirir (Çəki: 1)

- İnsanlar arasında maddi sərvətlərin necə bölündüyü və onların bu bölgədə iştirak etmə dərəcəsi
 - İnsanlar arasında mənəvi sərvətlərin necə bölündüyü və onların bu bölgədə iştirak etmə dərəcəsi
 - İnsanlar arasında həyat şəraitinin necə bölündüyü və onların bu bölgədə iştirak etmə dərəcəsi
 - İnsanlar arasında iqtisadi sərvətlərin necə bölündüyü və onların bu bölgədə iştirak etmə dərəcəsi
 - İnsanlar arasında sosial sərvətlərin necə bölündüyü və onların bu bölgədə iştirak etmə dərəcəsi
-

Sual: Sinifləri fərqləndirən başlıca amillər (Çəki: 1)

- İqtisadi,siyasi,mənəvi amillər
 - İqtisadi,mənəvi amillər
 - Siyasi,əxlaqi,mədəni amillər
 - İctimai,siyasi,iqtisadi amillər
 - Mənəvi,əxlaqi,iqtisadi amillər
-

Sual: "Sosial stratifikasiya" nəzəriyyəsinin əsasını təşkil edir (Çəki: 1)

- Cəmiyyətdə siniflərin əsas rol oynaması
 - Sosial həyatda sosial qrupların əsas rol oynaması
 - Cəmiyyətdə yüksək sinfin əsas rol oynaması
 - Sosial həyatda orta sinfin əsas rol oynaması
 - Sosial həyatda təbəqələrin əsas rol oynaması
-

Sual: Sorokinə görə insanlar arasında bərabərsizliyə səbəb olan amillər (Çəki: 1)

- Hüquq və vəzifə, nüfuz və imtiyaz
- imtiyaz və ehtiyac,vəzifə və nüfuz
- Hüquq və imtiyaz,vəzifə və məsuliyyət,sosial sərvət və ehtiyac,hakimiyyət və nüfuz

- sosial sərvət və ehtiyac, hakimiyyət və nüfuz
 - vəzifə və məsuliyyət, hakimiyyət və nüfuz
-

Sual: Sosial mobilliyi sürətləndirən amillər (Çəki: 1)

- peşə və ixtisasın dəyişilməsi
 - Yaşayış yeri və fəaliyyət növünün dəyişilməsi
 - Sosial təbəqəni dəyişmək
 - Sosial-siyasi mənsubiyyətin dəyişilməsi
 - Cəmiyyəti dəyişmək
-

Sual: İnsanların bu və ya digər sosial birlik formasına mənsubiyyəti necə xarakter daşıyır (Çəki: 1)

- Obyektiv
 - Subyektiv
 - Rəşional
 - İrəşional
 - Universal
-

Sual: Strəfizikasiya nəzəriyyəsi sinif anlayışına hansı kateqoriyaları tətbiq edir (Çəki: 1)

- Sağ-sol
 - Aşağı-yuxarı
 - Fərdi-ümumi
 - Sosial-siyasi
 - Heç biri
-

Sual: Strəfizikasiya nəzəriyyəsinə görə əsl nəcabətən varlılar hansı sinfi təzahür etdirir (Çəki: 1)

- Ənəli sinif
 - Alisinif
 - Orta sinifin əli təbəqəsi
 - Orta sinifin aşağı təbəqəsi
 - Aşağı sinif
-

Sual: Strəfizikasiya nəzəriyyəsinə görə aristokratik mənşəyə malik olmayan və müxtəlif yollarla varlananlar hansı sinifə əid edilir (Çəki: 1)

- Ənəli sinif
 - Əli sinif
 - Orta sinifin əli təbəqəsi
 - Orta sinifin aşağı təbəqəsi
 - Aşağı sinif
-

Sual: Strəfizikasiya nəzəriyyəsinə görə ziyalılar hansı təbəqənin təmsilçiləridir (Çəki: 1)

- Ən əli sinif

- Orta sinfin ali t b q si
 - Ali sinif
 - Orta sinfin aŐađı t b q si
 - AŐađı sinif
-

Sual: Strafizikasiya n zəriyy sin  g r  f hl  sinfi hansı sinfin t msil il ridir (  ki: 1)

- Ali sinif
 -  n ali sinif
 - Orta sinfin ali t b q si
 - Orta sinfin aŐađı t b q si
 - AŐađı sinif
-

Sual: İnsanlar arasında b rab rsizliyin  n k skin formasını g st r (  ki: 1)

- Qulldarlıq
 - Kastalar
 - L mr l r
 - Sinifl r
 - He  biri
-

Sual: Sosial strukturun bu v  ya dig r konkret anda m vcud olan v  m  yy n amill r  z nd n sosial struktura qoŐulan  ns rl ri birl Ődir n n v  nec  adlanır? (  ki: 1)

- ideal struktur
 - normativ struktur
 - t Őkilati struktur
 - t sad f xarakterli struktur
 - he  biri
-

Sual: M asir sosiologiyada c miyy tin sosial strukturunu problemin  klassik n zəri-metodoloji yanaŐmanı se  (  ki: 1)

- Marksist yanaŐma
 - M.Veberin n zəriyy si
 - Struktur-funksional t hlil
 - "QarŐılıqlı t sir" n zəriyy si
 - hamısı
-

Sual: Sosial strukturun  sasında f rdl rin qarŐılıqlı t sirinin durduđunu  saslandırın n zəriyy  nec  adlanır? (  ki: 1)

- Marksist yanaŐma
 - M.Veberin n zəriyy si
 - Struktur-funksional t hlil
 - "QarŐılıqlı t sir" n zəriyy si
 - he  biri
-

Sual: Sosial strukturu fərdlərin sosial normaları, sosial mövqeləri və yerinə yetirdikləri sosial rolları ilə şərtlənən qarşılıqlı təsirin nəticəsi hesab edən nəzəriyyə necə adlanır? (Çəki: 1)

- Marksist yanaşma
- M.Veberin nəzəriyyəsi
- Struktur-funksional təhlil
- "Qarşılıqlı təsir" nəzəriyyəsi
- heç biri

Sual: Tarixən formalaşmış etnos tipi olub, iqtisadi həyat, dil,ərazinin ümumiliyi ilə, mədəniyyətin məişətin, psixoloji durumun və etnik xarakterin bəzi xüsusiyyətləri ilə seçiyələnən insanların xüsusi tarixi tipi necə adlanır? (Çəki: 1)

- etnos
- millət
- subetnos
- meqæetnos
- xalq

Sual: Millətin öz respublikasından kənar da yaşayan nümayəndələri necə adlanır? (Çəki: 1)

- daxili diaspora
- yaxın diaspora
- uzaq diaspora
- milli-ərazi
- heç biri

Sual: Milli-ərazi qurmları olmayan diasporaya hansılar aiddir? (Çəki: 1)

- kürdlər, qaraçılar və s
- türklər, kürdlər və s.
- almanlar,fransızlar və s.
- ermənilər,qaraçılar və s.
- heç biri

Sual: Millətin tarixi vətəni uzaq xarici dövlətlər olan nümayəndələri necə adlanır ? (Çəki: 1)

- daxili diaspora
- yaxın diaspora
- uzaq diaspora
- milli-ərazi qurqları olmayan diasporalar
- heç biri

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	26
Maksimal faiz	26

Sual: Sosial struktur anlayışı altında başa düşülür (Çəki: 1)

- Bir-biriylə qarşılıqlı əlaqədə və təsirdə olan sosial üsürlərin məcmusu, vahid tam daxilində nisbi sabit yerləşməsi
- Bir-biriylə qarşılıqlı əlaqədə və təsirdə olan sosial qrupların məcmusu
- Bir-biriylə qarşılıqlı əlaqədə və təsirdə olan siniflərin məcmusu
- Bir-biriylə qarşılıqlı əlaqədə və təsirdə olan sosial təbəqələrin məcmusu
- Bir-biriylə qarşılıqlı əlaqədə və təsirdə olan cəmiyyətlərin məcmusu

Sual: Sosial strukturun növlərinə aiddir (Çəki: 1)

- Sosial-etnik, sosial-sinfi, demoqrafik, siyasi-iqtisadi struktur
- Sosial-demoqrafik, milli-etnik, ictimai-siyasi struktur
- Peşə-ixtisas, siyasi-iqtisadi, sosial-sinfi struktur
- Sosial-sinfi, sosial-ərazi, peşə-ixtisas, milli-etnik, sosial-demoqrafik struktur, əhəlinin fiziki və əqli əməklə məşğul olanlara bölgüsü
- Sosial-ərazi, siyasi-hüquqi, milli-etnik struktur

Sual: Sosial qrupdur (Çəki: 1)

- Sinif daxilində öz təhsil səviyyəsi və mədəni göstəricisinə görə fərqlənənlər
- Sinif daxilində öz peşə-ixtisas, siyasi mədəni göstəricisinə görə fərqlənənlər
- Sinif daxilində öz məşğuliyyətinə, peşə-ixtisas, təhsil səviyyəsi, siyasi şüur və mədəni göstəricisinə görə fərqlənənlər
- Sinif daxilində öz məşğuliyyətinə və sosial vəziyyətinə görə fərqlənənlər
- Sinif daxilində öz ictimai-siyasi səviyyəsinə görə fərqlənənlər

Sual: U.A.Uornere görə cəmiyyətdə mövcud olan siniflər (Çəki: 1)

- ali sinif, orta sinif, aşağı sinif
- Ən ali sinif, orta sinif, aşağı sinfin ali təbəqəsi
- Ən ali sinif, ali sinif, orta sinfin ali təbəqəsi, orta sinfin aşağı təbəqəsi, aşağı sinfin ali təbəqəsi, aşağı sinfin aşağı təbəqəsi
- ali sinif, orta sinfin aşağı təbəqəsi, aşağı sinfin ali təbəqəsi, aşağı sinfin aşağı təbəqəsi
- ali sinif, orta sinfin ali təbəqəsi, orta sinfin aşağı təbəqəsi, aşağı sinif

Sual: Stratifikasiya sistemində dəyişiklik yaradan amillər: (Çəki: 1)

- Fərdi və sinfi mobillik
- Cəmiyyətin yenidən təşkili, fərdi mobillik
- Fərdi mobillik, sosial strukturun yenidən təşkili, stratifikasiyanın yeni sistemi
- Səxsi və sinfi mobillik
- Stratifikasiyanın yeni sistemi, sinfi mobillik

Sual: Aşağıda qeyd olunanlardan hansı M.Veberə görə sosial srafizikasiyanın əsasında duran amildir (Çəki: 1)

- Əmlak bərabərsizliyi
 - Gəlir səviyyəsində fərqlər
 - Cəmiyyətdə müəyyən təsirə malik olan status qrupları
 - Hakimiyyət amili
 - Hamısı
-

Sual: Fərdi modelliyn neçə tipi var (Çəki: 1)

- 2
 - 4
 - 6
 - 3
 - 5
-

Sual: Fərdi mobilliyin tiplərini göstər (Çəki: 1)

- Rasional və irasional
 - Üfiqi və Şaquli
 - Universal və partikulyar
 - Ümumi və xüsusi
 - Sosila və ictimai
-

Sual: Fərdin statusunun aşağı düşməsi və ya yuxarı qalxmasını beləliklə sosial vəziyyətində baş verən dəyişikliyi hansı mobollik tipində əks olunur (Çəki: 1)

- Üfiqi
 - Şaquli
 - Enən
 - Qalxan
 - Heç biri
-

Sual: Müasir dövüdə dünyanın heç yerində yeni sosial qrup və təbəqələrin köhnələri əvəz etməsi hansı proses nəticəsində mümkün olur (Çəki: 1)

- Tənəzzül
 - İnkişaf
 - Təkamül
 - İnqilab
 - Yüksəliş
-

Sual: Sosial qruplar arasında iqtisadi, elmi-texniki və siyasi amillərin təsiri ilə ictimai həyatın müxtəlif sahələri üzrə ümumi cəhətlərin yaranması necə adlanır (Çəki: 1)

- Sosial inteqrasiya
 - Sosial diferensiasiya
 - Sosial modellik
 - Sosial struktur
 - Sosial srafizikasiya
-

Sual: XX əsrin 90-cı illərinə kimi Respublikamızın sosial-strukturunu hansı sosial amilləri özünə daxil edirdi? (Çəki: 1)

- fəhlə, kolxozçu kəndli, ziyalı
 - Fəhlə və ziyalı
 - Fəhlə və kəndli
 - ali sinif və fəhlə sinfi
 - heç biri
-

Sual: Respublikamızda sosial strukturun daha çox açıq xarakter alması və sosial mobilliyin güclənməsinə səbəb olan başlıca amil hansıdır? (Çəki: 1)

- totalitar rejimdən demokratik idarəetməyə keçilməsi
 - totalitar rejimdən liberal idarəetməyə keçilməsi
 - totalitar rejimdən konservativ idarəetməyə keçilməsi
 - vətəndaş cəmiyyətinin qurulması
 - hüquqi dövlətin qurulması
-

Sual: Azərbaycan respublikasının müasir sosial-strukturunu özündə hansı qrupları birləşdirir? (Çəki: 1)

- istehsalla birbaşa bağlı olmayan marginal qruplar
 - maddi cəhətdən ifrat qruplar
 - həddən artıq varlılar
 - həddən artıq yoxsullar
 - hamısı
-

Sual: Azərbaycan respublikasında orta sinfin möhkəmlənməsinə maneçilik yaradan başlıca səbəb hansıdır? (Çəki: 1)

- həyata keçirilən özəlləşdirmənin iri mülkiyyət sahiblərinin formalaşmasına şərait yaratması
 - həyata keçirilən özəlləşdirmənin xırda mülkiyyət sahiblərinin formalaşmasına şərait yaratması
 - həyata keçirilən özəlləşdirmənin orta mülkiyyət sahiblərinin formalaşmasına şərait yaratması
 - həyata keçirilən özəlləşdirmənin xırda və iri mülkiyyət sahiblərinin formalaşmasına şərait yaratması
 - heç biri
-

Sual: Müasir dövrdə Azərbaycanda sosial strukturun inkişafının xarakterik meyli hansı amildə öz əksini tapır? (Çəki: 1)

- diferensiasiya
 - inteqrasiya
 - yeni sosial qrupların yaranması
 - orta təbəqənin inkişafı
 - yüksək təbəqənin inkişafı
-

Sual: Müasir Azərbaycan respublikasının sosial strukturu özünə aşağıdakiləri daxil edir (Çəki: 1)

- Yuxarı sinif
 - orta sinif
 - kooperatorlar
 - fəhlə və aşağı sinif
 - hamısı
-

Sual: Sosial strukturun başqalarına münasibətdə qrup üzvünün hər birinin ümumi marağını nəzərə almaqla fəaliyyət göstərən fərdlər qrupu necə adlanır? (Çəki: 1)

- sosial qrup
 - sosial təbəqə
 - sinif
 - ali sinif
 - orta təbəqə
-

Sual: Sosioloji ədəbiyyatda sosial qrupların aşağıdakı növləri fərqləndirilir (Çəki: 1)

- şərti və real qruplar
 - böyük qruplar
 - kiçik qruplar
 - referent qruplar
 - hamısı
-

Sual: Bir-biri ilə real surətdə əlaqəsi olmayan, lakin müəyyən əlamətlərə görə ayırd edilən insanlar qrupu necə adlanır? (Çəki: 1)

- şərti qruplar
 - real qruplar
 - böyük qruplar
 - kiçik qruplar
 - referent qruplar
-

Sual: Real münasibətlərlə qarşılıqlı əlaqələrdə olan insan birliyi necə adlanır? (Çəki: 1)

- şərti qruplar
 - real qruplar
 - böyük qruplar
 - kiçik qruplar
 - referent qruplar
-

Sual: Üzvlərinin bir-biri ilə bilavasitə şəxsi ünsiyyətdə olan sosial qrup necə adlanır? (Çəki: 1)

- şərti qruplar
- real qruplar
- böyük qruplar
- kiçik qruplar

referent qruplar

Sual: Üzvlərinin vəziyyəti və davranışının rəsmi təşkilatçılıq və sosial institutların qaydaları ilə tənzimlənən sosial qrup necə adlanır? (Çəki: 1)

- şərti qruplar
 real qruplar
 böyük qruplar
 kiçik qruplar
 formal qruplar
-

Sual: Həmfikirlərin, dostların və başqalarının əhatəsindən ibarət olan sosial qrup necə adlanır? (Çəki: 1)

- qeyri-formal qruplar
 real qruplar
 böyük qruplar
 kiçik qruplar
 referent qruplar
-


Sual: Əhalinin fəaliyyətinə, məşğuliyyətinə və peşəsinə görə bölgüsü stratifikasiyanın hansı tipində öz əksini tapır? (Çəki: 1)

- siyasi
 peşə
 iqtisadi
 sosial
 sinfi
-

Sual: Sosial nəzarət termini elmə kim tərəfindən gətirilmişdir? (Çəki: 1)

- Qabriel Tard
 Emil Dürkheym
 Maks Veber
 Mak Ayver
 Ogyüst Kont
-

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Sosial-ərazi birliklərinin sosiologiyası hansı anlayışların tədqiqini nəzərdə tutur? (Çəki: 1)

- şəhər, kənd, region
 - texnika, mexanika və sosial
 - İdarəetmə, mexanika və şəhər
 - təbiət, sosial və bioloji
 - təbiət , şəhər və texnika
-

Sual: İlk şəhərlər b.e. əvvəl neçənci minilliklərdə meydana gəlmişdir? (Çəki: 1)

- VI-V
 - VII-IV
 - VIII-III
 - X-IX
 - VII-II
-

Sual: Aşağıdakılardan hansı sosial-ərazi birliklərinin səciyyəvi xüsusiyyətlərinə aiddir? (Çəki: 1)

- iqtisadi, tarixi, ekoloji, siyasi, ideoloji
 - idarəetmə, təbiət, mexanika, texnika, təşkilat
 - ərazi, şəhər, kənd xidmət tarixi
 - xidmət, təşkilat, inzibati, məskunlaşma təbiət
 - sənaye, istehsal, ekoloji, xidmət, inzibati
-

Sual: Müasir dövrdə şəhərlərin yaranmasının və inkişafının əsas amili necə adlanır? (Çəki: 1)

- planlaşma
 - sənaye
 - proqnozlaşma
 - idarəetmə
 - təsərrüfat
-

Sual: Kəndin sosial strukturunda hansı münasibətlər daha çox üstünlük təşkil edir? (Çəki: 1)

- qohumluq
 - özgəlik
 - bir-birini tanımamaq
 - ziyalılıq
 - peşəkarlıq
-

Sual: "Şəhər yaşayış tipi icma deyildir, gərçək anlamda insanların assosiallaşmış birliyi" fikri hansı sosioloqa məxsusdur: (Çəki: 1)

- Tyonnis
 - Simmel
 - Veber
 - Dyüzkheyim
 - Ayver
-

Sual: Konkret tarixi organizmə xas olan ümumi strukturunun bütün elementlərinə və münasibətlərinə malik olan sosial amil necə adlanır. (Çəki: 1)

- Sosial struktur
 - Sosial ərazi vahidi
 - Sosial ərazi birliyi
 - Sosial qrup
 - Sosial münasibətlər
-

Sual: Sosial-ərazi və inzibati bölgülərinin üst-üstə düşməsi hansı sosial elementin yüksək inkişaf dərəcəsinə dəlalət edir: (Çəki: 1)

- Sosial əlaqə
 - Sosial qrup
 - Sosial münasibət
 - Sosial vəziyyət
 - Sosial struktur
-

Sual: Sosiologiyada əhalinin yerləşməsinin hansı tipləri fərqləndirilir? (Çəki: 1)

- Şəhər, kənd, region
 - Şəhər, kənd, qəsəbə
 - Şəhər, region, ölkə
 - Cəmiyyət, dövlət, region
 - Ölkə, dövlət, region
-

Sual: İnsanların yerləşməsinin ərazi baxımından təmərküzlənmiş forması necə adlanır? (Çəki: 1)

- Dövlət
 - Ölkə
 - Şəhər
 - Region
 - Kənd
-

Sual: Tarixən təşəkkül tapan, daxilən diferensial olan nisbi müstəqil sosial-ərazi sistemi necə adlanır? (Çəki: 1)

- Dövlət
 - Ölkə
 - Şəhər
 - Region
 - Kənd
-

Sual: Təbii şəraitin özünəməxsusluğu, ixtisaslaşmış istehsal, istehsal ifrastrukturunu və məhsuldar qüvvələrin inkişafının səviyyəsinə görə fərqlənən, spesifik sosial struktur və infrastruktura malik olan, əhalinin spesifik həyat tərzilə səciyyələnən sosial ərazi birliyi necə adlanır? (Çəki: 1)

- Dövlət
- Ölkə

- şəhər
 - region
 - kənd
-


Sual: Miqrasiya prosesinin strukturuna daxildir (Çəki: 1)

- mobilliyin formalaşması
 - yerdəyişmə
 - yeni yaşayış yerinə daşınmaq
 - yeni yaşayış yernı adaptasiya
 - hamısı
-

Sual: Miqrasiya cəmiyyətdə hansı funksiyaları yerinə yetirir? (Çəki: 1)

- iqtisadi və sosial
 - sosial
 - iqtisadi
 - tənzimləyici
 - sosial və siyasi
-

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İnsanların sosial fəaliyyəti bütün sosial hadisələri və prosesləri şərtləndirən amil necə adlanır? (Çəki: 1)

- sosial-demokratik birliklər
 - sosial-iqtisadi birliklər
 - sosial-mədəni birliklər
 - sosial-ərazi birlikləri
 - sosial-siyasi birliklər
-

Sual: Şəhərin sosioloji problemləri sırasında bir başa kəndlə bağlı olan hansı problem dayanır? (Çəki: 1)

- inteqrasiya
 - birləşmə
 - məskunlaşma
 - miqrasiya
 - sosiallaşma
-

Sual: İnsanın məskunlaşmasının tarixən zəruri bir mərhələsi necə adlanır? (Çəki: 1)

- Urbanizasiya
 - Meqapolis
 - Yerləşmə
 - Sosiallaşma
 - Uyğunlaşma
-

Sual: Kənd ərazi birliyinin meydana gəlməsi, fəaliyyət göstərməsi və inkişaf qanunauyğunluqları, həyat tərzini, sosial-iqtisadi təbiəti ilə sosiologiyanın hansı sahəsi məşğul olur? (Çəki: 1)

- Şəhərin sosiologiyası
 - Şəxsiyyətin sosiologiyası
 - Əməyin sosiologiyası
 - İqtisadiyyatın sosiologiyası
 - Kəndin sosiologiyası
-

Sual: İnsanlarda mütərəqqi sosial keyfiyyətlərin daha yüksək inkişaf səviyyəsi ilə səciyyələnən təkrar istehsal necə adlanır: (Çəki: 1)

- İctimai təkrar istehsal
 - Siyasi təkrar istehsal
 - Sosial təkrar istehsal
 - Fiziki təkrar istehsal
 - Elmi təkrar istehsal
-

Sual: Öz təbiətinə görə məskunlaşma prosesi necə xarakter daşıyır. (Çəki: 1)

- Sabit
 - Qeyri sabit
 - Legitim
 - Leqal
 - Qeyri leqal
-

Sual: Şəhər sosial-ərazi birliyinin meydana gəlməsi fəaliyyət göstərməsi və inkişafını, onun sosial-iqtisadi təbiətini, həyat tərzini, təbiətlə əlaqəsini, tipoloji sahəsini öyrənən sahəsi necə adlanır: (Çəki: 1)

- Sosial ərazi birliyi sosialoqiyası
 - Ərazi vahidi sosialoqiyası
 - Regionun sosiologiyası
 - Şəhərin sosiologiyası
 - Kəndin sosiologiyası
-

Sual: Aşağıda sadalananlardan hansı şəhər sosiologiyasını səciyyələndirən cəhətlərə aiddir. (Çəki: 1)

- İnsanların ərazi üzrə daha çox təmərküzləşməsi.
- Əhalinin qeyri-kənd təsərrüfatı ilə məşğulluğu
- Əhalinin sosial və peşə təşkilinin rəngarəngliyi
- Spesifik həyat tərzini

Hamısı

Sual: Şəhərin təsnifləşdirmə amillini seç: (Çəki: 1)

- Ölkə əhəmiyyətinə görə
 - Hərbi əhəmiyyətinə görə
 - Sənaye əhəmiyyətinə görə
 - Şəhər tipli qəsəbə zonasına görə
 - Hamısı
-

Sual: Şəhərin sosial tədqiqinin əsas istiqaməti hansıdır: (Çəki: 1)

- Məskunlaşma forması kimi tədqiq olunması
 - Sosial təkrar istehsal problemi
 - Sosial məskinləşmə
 - İstehsal, bölgü, mabadilə problemi
 - Hamısı
-

Sual: Əhalinin kənddən şəhərə miqrasiyasının başlıca motivi hansıdır: (Çəki: 1)

- Yeni peşə qazanmaq cəhdi
 - Sosial-məişət şəraitinin yaxşılaşdırılması cəhdi
 - Ailə vəziyyəti
 - Kənd təsəərrüfatı ilə məşğul olmaq arzusu
 - Hamısı
-

Sual: Müasir şəhərin inkişafını səciyyələndirən amili seç: (Çəki: 1)

- Sosial problemlərini ardıcıl həll edilməsi
 - Məskunlaşmada sosial qeyri-bərabərliyi aradan qaldırmaq
 - Əhalinin mənzillə təmin olunması
 - Ekologiya nəzərə alınmaqla nəqliyyat işinin təşkili.
 - Hamısı
-

Sual: Sosiologiyada sosial irəliləyiş dedikdə nə başa düşülür? (Çəki: 1)

- sosial statusun yüksəlməsi
 - sosial diferensiasiya
 - interiorizasiya
 - sosial vəzifənin dəyişməsi
 - heç biri
-

Sual: Cəmiyyətin sosial-ərazi strukturunun optimallaşdırılmasının əsas istiqamətini nə təşkil edir? (Çəki: 1)

- aqrar sənayenin inkişaf etdirilməsi
- şəhər və kənddə bütün mülkiyyət formalarının inkişaf etdirilməsi
- kəndin sosial baxımdan yenidən qurulması
- müxtəlif tipli şəhərlərin böyüdülməsi və inkişafına dair hərtərəfli siyasət yürüdülməsi

hamısı

Sual: Sosial-ərazi birliyi necə kateqoriyadır? (Çəki: 1)

- sosial
 iqtisadi
 tarixi
 siyasi
 hamısı
-

Sual: Sosial-ərazi birliyinin meydana gəlməsi aşağıda qeyd olunan hansı amillə birbaşa bağlıdır? (Çəki: 1)

- ibtidai icma quruluşundan sinifli cəmiyyətə keçid
 kapitalist cəmiyyətinin formalaşması
 industrial cəmiyyətin formalaşması
 postindustrial cəmiyyətin formalaşması
 heç biri
-


Sual: Mobilliyin formalaşması, yerdəyişmə və yeni yaşayış yerinə adaptasiya kimi fazaları əhatə edən proses necə adlanır? (Çəki: 1)

- miqrasiya
 mobillik
 stratifikasiya
 diferensiasiya
 heç biri
-

Sual: "Sosial strukturun əsasında fərdlərin qarşılıqlı təsiri durur" fikri aşağıda adları çəkilən sosioloqlardan hansına məxsusdur? (Çəki: 1)

- Parsons
 Sorokin
 Veber
 Kont
 Dürkheym
-

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bir tərəfdən insanların bütövlükdə dünya, ölkə, region ərazisində tarixən təşəkkül tapmış olan yerləşməsini, digər tərəfdən isə cəmiyyətin təşkilinin məkan

formasını, onun müəyyən inkişaf anında ərazi strukturunu öyrənən anlayış necə adlanır? (Çəki: 1)

- sosiallaşma
- yerləşmə
- məskunlaşma
- uyğunlaşma
- ictimailəşmə

Sual: Şəhərlə kənd arasında inkişaf tempində özünü göstərən fərqlər, hansı illər üçün nəzərdə tutulan "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf proqramının" hazırlanması zərurətini irəli sürdü? (Çəki: 1)

- 2004-2008- ci illər
- 2002-2003-cü illər
- 2000-2005- ci illər
- 2003-2008-ci illər
- 2005-2008-ci illər

Sual: Kənd yaşayış məntəqələrinin daha dolğun tipologiyası hansı əlamətlər üzrə müəyyən olunur? (Çəki: 1)

- inzibati-təşkilati meyarlar, əhalinin məşğulluğu, məskunlaşma və əhaliyə xidmət sistemi
- əhali üzrə daha çox təmər küzləşməsi, əhalinin qeyri-kənd təsərrüfatı sahələri
- əmək və qeyri-istehsal sahələrdə diferansiasiya, əhalinin peşə tərkibi
- spesifik həyat tərzini, texnologiyanın yayılması
- məskunlaşma, əhalinin peşə tərkibi, əhalinin qeyri kənd təsərrüfatı sahəsi

Sual: Stratifikasiyanın siyasi, peşə və iqtisadi növlərini hansı sosioloq fərqləndirmişdir? (Çəki: 1)

- Parsons
- Veber
- Kont
- Sorokin
- Dürkheym

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İdarəetmə fəaliyyətində mövcuddur (Çəki: 1)

- sosiallaşma

- robotlaşma
 - mexanikləşmə
 - avtomatlaşma
 - uyğunlaşma
-

Sual: İdarəetmə strukturunda əsas şərt (Çəki: 1)

- qərarın işlənməsi və yerinə yetirilməsi
 - qərarın qəbul olunması və nəzarət
 - qərarın seçilməsi və ictimai maraq
 - ictimai maraq və təşkilətmə
 - qərarın işlənməsi və nəzarət edilməsi
-

Sual: Beləliklə sosial idarəetmə dedikdə başa düşülür: (Çəki: 1)

- cəmiyyət elementlərinin sosial həyatın inkişafına məqsədyönlü yaxud kortəbi təsirdir
 - cəmiyyət elementlərinin sosial həyatın inkişafına müəyyən yaxud kortəbi təsirdir
 - cəmiyyət elementlərinin iqtisadi həyatın inkişafına məqsədyönlü təsirdir
 - cəmiyyət elementlərinin xarakterik xüsusiyyətlərinin müəyyən yaxud kortəbi təsirdir
 - cəmiyyət elementlərinin ekoloji həyatın inkişafına məqsədyönlü yaxud kortəbi təsirdir
-

Sual: Öz mahiyyətinə görə idarəetmə hansı səbəbdən irəli gəlir? (Çəki: 1)

- İnsan cəmiyyətdən kənarında, təklikdə ola bilməz, birgə yaşayış qaydaları ilə əməl etməməsi
 - İnsan cəmiyyətdən kənarında, təklikdə ola bilməməsi, birgə yaşayış qaydalarına, normalarına əməl olunması
 - İnsan cəmiyyətdən asılıdır, normalara ümumi prinsiplər çərçivəsində əməl etmir
 - İnsan cəmiyyətdən kənarında təklikdə mövcud ola bilməz, birlikdə mövcud ola bilməsi ilə əlaqədardır
 - İnsan sosial birlikdən kənarında, təklikdə ola bilər, tək-cə yaşayış qaydalarına, normalarına əsaslanmalıdır
-

Sual: Müxtəlif təbiətə malik olan orqanizmlərin, sistemlərin funksiyası olub, onların müəyyən strukturunu saxlamağı, fəaliyyət rejimini nizamlamağı, fəaliyyət məqsədlərini reallaşdırmağı təmin edən proses necə adlanır? (Çəki: 1)

- idarəetmə
 - sosiallaşma
 - mobilizasiya
 - diferensiasiya
 - heç biri
-

Sual: İdarəetmənin strukturu özündə aşağıdakıları səviyyələri birləşdirir (Çəki: 1)

- ali və orta
- aşağı, orta, yüksək
- meqa və mezo

- aşağı və orta
 heç biri
-

Sual: Sosial idarəetmənin bilavasitə vəzifəsi nədir? (Çəki: 1)

- sosial sistem və təşkilatda sosial nizam yaratmaq
 cəmiyyətin sosial sferasını idarə etmək
 sosial nəzarət
 cəmiyyətə sosial nəzarət
 heç biri
-

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosiologiyada idarəetməni əsasən üç növə ayırırlar (Çəki: 1)

- qeyri – üzvi təbiətin, üzvi təbiətin, cəmiyyətin idarə olunması
 üzvi- təbiətin, təşkilatı, qeyri təşkilatın idarə olunması
 sosial idarəetmənin, təşkilətmə, ənəvi idarə olunması
 qeyri – təşkilatı, təşkilətmə, sosial idarə olunması
 cəmiyyətin idarə olunması, qeyri təşkilatın, sosial idarə olunma
-

Sual: İdarəolunacaq obyektin zəruri strukturunun yaranmasına istiqamətlənən funksiya hansıdır (Çəki: 1)

- təşkilətmə
 əlaqələndirmə
 planlaşdırma
 nəzarət
 kadrlara iş
-

Sual: İdarəetmə fəaliyyətin məqsədi və strategiyası, hər şeydən əvvəl nədən ibarətdir? (Çəki: 1)

- Kadrlarla işdən
 Operativ rəhbərlikdən
 planlaşdırmadan
 Nəzarətdən
 Strategiyadan
-

Sual: İdarəetmə prosesində iki başlıca anlayış çıxış edir (Çəki: 1)

- Sosial və siyasi idarəetmə

- İdarəetmə və sosial idarəetmə
 - İnformasiya və idarəetmə
 - İqtisadi və siyasi idarəetmə
 - Sosial və informasiya
-

Sual: İdarəetmə prosesi neçə funksiyadan ibarətdir? (Çəki: 1)

- 3
 - 5
 - 4
 - 6
 - 2
-

Sual: İdarəetmənin funksiyalarına aiddir (Çəki: 1)

- planlaşdırma
 - təşkilat
 - motivləşdirmə
 - nəzarət
 - hamısı
-

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İdarəetmə sisteminin təsiri adətən hansı zəruri reaksiya tələblərini doğurması əsasında baş verir (Çəki: 1)

- idarə edənin idarə olunan tərəfə
 - subyektin idarəedən tərəfə
 - idarə olunan tərəfin idarə edən tərəfə
 - obyektin idarə olunan tərəfə
 - subyektin obyektə olan tərəfə
-

Sual: Sosial sistemlərdə avtomatik idarəetmə ola bilməz. İdarəetmənin məhz ikinövü mümkündür (Çəki: 1)

- qeyri-avtomatlaşma, avtomatlaşma
 - avtomatlaşma, qeyri-mexanikləşmə
 - qeyri- avtomatlaşma, modelləşmə
 - qeyri-mexanikləşmə, mexanikləşmə
 - modelləşmə, qeyri modelləşmə
-

Sual: Aşağıdakılardan hansı əsasən rəhbərin öz tabeçiliyində olacaq kadrlarla iş funksiyasını yerinə yetirir (Çəki: 1)

- kadrlara iş
- nəzarət
- təşkilətmə
- Operativ rəhbərlik
- planlaşdırma

Sual: İdarəetmənin hansı funksiyası özündən əvvəlkiləri tamamlayaraq idarəetmənin fəaliyyətinin son nəticələrini nəzarətə alınması və onun nəticələrinin qiymətləndirilməsi məqsədi daşıyır (Çəki: 1)

- Əlaqələndirmə
- Planlaşdırma
- Təşkilətmə
- Nəzarət
- Operativ rəhbərlik

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	18
Maksimal faiz	18
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosial institutların struktur elementlərini müəyyənləşdirmişdir (Çəki: 1)

- M.Veber
- P.Sorokin
- E.Dyürkheym
- M.Trou
- Y.Sepanskiy

Sual: "Sosiumum" nədir (Çəki: 1)

- Sosial-siyasi olanın institutlaşma aspekti
- Sosial olanın institutlaşma aspekti
- İqtisadi olanın institutlaşma aspekti
- Siyasi olanın institutlaşma aspekti
- İctimai olanın institutlaşma aspekti

Sual: Təhsilin sosiologiyasının əsasını qoymuşdur (Çəki: 1)

- Smelzer, Dyürkheym
- E.Dyürkheym və M.Veber
- Sorokin, Veber
- Dyürkheym, Mid

Mid,Parsons

Sual: "İnsan kapitalı" nəzəriyyəsinin banisi (Çəki: 1)

- Parsons
 - Veber
 - Caster
 - Smelzer
 - Kont
-

Sual: Tələbələri kollegial,peşəkar,akademiklər,nonkonformist kimi qruplarda birləşdirən sosioloq (Çəki: 1)

- L.Şteyn
 - H.Spenser
 - Q.Moska
 - V.Pareto
 - Martin Trou
-

Sual: Sosiologiyada insanların fəaliyyətinin bu və ya digər tərəfini tənzim edən, onların rol və statuslarını müəyyən sistem halına salan normaların, qaydaların və simvolların sabit kompleksi necə adlanır? (Çəki: 1)

- sosial institut
 - sosial struktur
 - sosial qrup
 - sosial təbəqə
 - sosial stratifikasiya
-

Sual: Sosial institutun formalaşmasına səbəb olan başlıca amil hansıdır? (Çəki: 1)

- sosial mənafe
 - sosial maraq
 - sosial tələbat
 - sosial qrup
 - sosial təbəqə
-

Sual: Aşağıda qeyd olunanlardan hansı sosial nstitutların növlərinə aiddir? (Çəki: 1)

- siyasi institutlar
 - iqtisadi institutlar
 - mədəniyyət institutları
 - nəsillərarası ənənələrin ötürülməsinə xidmət edən institutlar
 - hamısı
-

Sual: Hakimiyyətin həyata keçirilməsini və hakimiyyətlə bağlı münasibətləri tənzim edən sosila institutlar necə adlanır? (Çəki: 1)

- siyasi institutlar
- iqtisadi institutlar

- mədəniyyət institutları
 - nəsillərarası ənənələrin ötürülməsinə xidmət edən institutlar
 - hamısı
-

Sual: Əmtəələrin və xidmət növlərinin istehsalını və bölgüsünü tənzim edən sosial institutlar necə adlanır? (Çəki: 1)

- siyasi institutlar
 - iqtisadi institutlar
 - mədəniyyət institutları
 - nəsillərarası ənənələrin ötürülməsinə xidmət edən institutlar
 - hamısı
-

Sual: Öz tərkibində dini, təhsili və sözün əsl mənasında mədəniyyəti əhatə edən sosial institutlar necə adlanır? (Çəki: 1)

- siyasi institutlar
 - iqtisadi institutlar
 - mədəniyyət institutları
 - nəsillərarası ənənələrin ötürülməsinə xidmət edən institutlar
 - hamısı
-

Sual: Bütün sosial institutların onlar haqqında ümumi təsəvvür yaradan əlamətləri hansıdır? (Çəki: 1)

- mədəni-simvolik əlamətlər
 - sosial-etnik əlamətlər
 - sosial-mədəni əlamətlər
 - mənəvi-simvolik əlamətlər
 - heç biri
-

Sual: Sosiologiyanın siyasət və siyasi münasibətləri öyrənən qolu necə adlanır? (Çəki: 1)

- siyasi sosiologiyası
 - mənəvi-siyasi sosiologiya
 - sosial-siyasi struktur
 - siyasi-iqtisadi struktur
 - heç biri
-

Sual: Siyasi sosiologiyanın əsas predmetini nə təşkil edir? (Çəki: 1)

- siyasət
 - dövlət
 - siyasi hakimiyyət
 - beynəlxalq siyasət
 - heç biri
-

Sual: Siyasətin sosiologiyası xüsusi bilik sahəsi kimi neçənci ildə formalaşmışdır? (Çəki: 1)

- XX əsrin 30-50-ci illəri
 - XX əsrin 20-30 illəri
 - XX əsrin 30-40-cı illəri
 - XX əsrin ikinci yarısı
 - XX əsrin birinci yarısı
-

Sual: Siyasi institutların təşəkkülü öz başlanğıcını siyasi sistemin hansı elementinin təşəkkülündən götürmüşdür? (Çəki: 1)

- dövlət
 - siyasi hakimiyyət
 - siyasi sistem
 - siyasi elita
 - heç biri
-

Sual: M.Veberə görə legitimlik hansı amillərə əsaslanmalıdır? (Çəki: 1)

- ənənəyə, harizmaya, rasional seçimə
 - ənənəyə və harizmaya
 - avtoritar liderə və ənənəyə
 - rasional seçimə və harizmaya
 - heç birinə
-

Sual: Siyasi idarəetmənn xüsusi növü olan totalitar dövlət nə zaman meydana gəlmişdir? (Çəki: 1)

- XX əsr
 - XIX əsr
 - XVIII əsr
 - XVII əsr
 - heç biri
-

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Spenserə görə sosial institutların növləri (Çəki: 1)

- Qohumluq ,iqtisadi,tənzimləyici institutlar
 - İqtisadi,bölgü,siyasi institutlar
 - Dini,bölgü,siyasi institutlar
 - Qohumluq,nigah,ailə institutları
 - Tənzimləyici,siyasi,dini institutlar
-

Sual: Mənəvi sahədə fəaliyyət göstərən sosial institutlara aiddir (Çəki: 1)

- Dövlət, partiya, ordu
 - Təhsil, nigah, ailə
 - Mülkiyyət, vergi, iqtisadiyyat
 - Təhsil, mədəniyyət, kütləvi kommunikasiya
 - Mədəniyyət, mülkiyyət, kütləvi kommunikasiya
-

Sual: İqtisadi institutlara aiddir (Çəki: 1)

- Dövlət, ordu, vergi
 - Təhsil, mədəniyyət, siyasət
 - Əmək bölgüsü, mülkiyyət, vergilər
 - Mülkiyyət, mədəniyyət, partiya
 - Nigah, ailə, mülkiyyət
-

Sual: D.Homansa görə sosial institutların mahiyyətini açıqlayan amillər (Çəki: 1)

- Psixoloji, tarixi, struktur-funksional
 - Mənəvi, mədəni, ictimai
 - Struktur-funksional, mənəvi
 - psixoloji, siyasi, mənəvi
 - Siyasi, iqtisadi, mənəvi
-

Sual: "Təhsilin sosiologiyası"-nın predmetini təşkil edir (Çəki: 1)

- Təhsilin sosial siniflə qarşılıqlı münasibətlərinin inkişafı, fəaliyyət qanunauyğunluqları sisteminin tədqiqi
 - Təhsilin sosial qrupla qarşılıqlı münasibətlərinin inkişafı, fəaliyyət qanunauyğunluqları sisteminin tədqiqi
 - Təhsilin sosial təbəqələ qarşılıqlı münasibətlərinin inkişafı, fəaliyyət qanunauyğunluqları sisteminin tədqiqi
 - Təhsilin cəmiyyətlə qarşılıqlı münasibətlərinin inkişafı, fəaliyyət qanunauyğunluqları sisteminin tədqiqi
 - Təhsilin şəxsiyyətlə qarşılıqlı münasibətlərinin inkişafı, fəaliyyət qanunauyğunluqları sisteminin tədqiqi
-

Sual: E.Dyürkheymə görə təhsilin başlıca funksiyaları (Çəki: 1)

- Mövcud siyasi sərvətlərin gənc nəsələ ötürülməsi
 - Hakim mədəni sərvətlərin gənc nəsələ ötürülməsi
 - Mövcud mənəvi dəyərlərin gənc nəsələ ötürülməsi
 - Hakim əxlaqi dəyərlərin gənc nəsələ ötürülməsi
 - Mövcud ictimai dəyərlərin gənc nəsələ ötürülməsi
-

Sual: "İnstitut" anlayışının dəqiq mənası ilk dəfə hansı sosioloq tərəfindən irəli sürülmüşdür? (Çəki: 1)

- Dürkheym
- Veber

- Spenser
 - Marks
 - Kont
-

Sual: Sosial institutların yaranması prosesi necə adlanır? (Çəki: 1)

- sosiallaşma
 - institutlaşma
 - integrasiya
 - mobilizasiya
 - heç biri
-

Sual: Aşağıda qeyd olunanlardan hansı sosial institutların funksiyalarına aiddir? (Çəki: 1)

- ictimai münasibətlərin təkar istehsalı
 - tənzimədiçi və təminədiçi funksiya
 - ötürücü və kommunikativ funksiya
 - latent və ya gizli funksiyalar
 - hamısı
-

Sual: Sosial institutların sosial institutlarda birləşən insanların fəaliyyətlərinin tənzimlənməsini təmin edən funksiyası necə adlanır? (Çəki: 1)

- tənzimədiçi
 - təminədiçi
 - ötürücü
 - kommunikativ
 - latent
-

Sual: Sosial institutların norma, qayda, sanksiya və rollar sistemi vasitəsilə sosial qrup üzvlərinin qarşılıqlı asılılığı və münasibətlərini təmin edən funksiyası necə adlanır? (Çəki: 1)

- tənzimədiçi
 - təminədiçi
 - ötürücü
 - kommunikativ
 - latent
-

Sual: Sosial nəzarətin hansı formaları fərqləndirilir? (Çəki: 1)

- formal və qeyri formal
 - ümumi və xüsusi
 - elmi və metafizik
 - sosial və siyasi
 - heç biri
-

Sual: Nəzarətin metodlarını seç (Çəki: 1)

- sərt
 - yumşaq
 - birbaşa
 - vasitə
 - hamısı
-

Sual: Müasir dövrün inkişaf etdirilən dövlət konsepsiyasını seç (Çəki: 1)

- sosial dövlət
 - liberal dövlət
 - hüquqi dövlət
 - demokratik dövlət
 - heç biri
-

Sual: İstənilən dövlət fəaliyyəti formasının hüquqa, ən əvvəl Konstitusiyaya əsaslanması ideyasını özündə əks etdirən konsepsiya necə adlanır? (Çəki: 1)

- sosial dövlət
 - liberal dövlət
 - hüquqi dövlət
 - demokratik dövlət
 - heç biri
-

Sual: İnsanın müvafiq informasiyaya yiyələnməsi, siyasi davranış ideyalarını, baxışlarını, nümunələrini qavraması prosesi necə adlanır? (Çəki: 1)

- siyasi sosiallaşma
 - sosiallaşma
 - adaptasiya
 - interiorizasiya
 - heç biri
-

Sual: Siyasi hakimiyyət funksiyalarının həyata keçirilməsi prosesində reallaşdırılan nəzəri müddələrin, baxışların, rəylərin sərvət yönümlərinin məcmusu necə adlanır? (Çəki: 1)

- siyasi sosiallaşma
 - sosiallaşma
 - siyasi mədəniyyət
 - dövlət nəzəriyyəsi
 - heç biri
-

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosial institutların yerinə yetirdiyi başlıca funksiyalar (Çəki: 1)

- İdraki,praktiki,ideoloji
 - Fərdlərin sosiallaşması,sosial inteqrasiya və sosial sabitliyin təmin olunması,sosial münasibətlərin tənzimlənməsi,tələbatların təmin olunması
 - Sosial münasibətlərin tənzimlənməsi,sosiallaşma,tərbiyəvi
 - Sosial inteqrasiya,idraki,praktiki
 - Sosial sabitliyin təmin olunması,ideoloji,praktiki
-

Sual: T.Parsonsa görə təhsilin sosiologiyasının əsasını təşkil edir (Çəki: 1)

- Təhsilin siyasişmə institutu kimi tədqiq olunması
 - Təhsilin hüquqi institut kimi tədqiq olunması
 - Təhsilin mənəvi institut kimi tədqiq olunması
 - Təhsilin sosiallaşma institutu,təhsil müəssisələrinin sosial sistem kimi tədqiq olunması
 - Təhsilin ictimai institut kimi tədqiq olunması
-

Sual: Təhsilin cəmiyyətdə yerinə yetirdiyi başlıca funksiyalar (Çəki: 1)

- Gənc nəslin siyasi,əxaqi inkişafına sosial nəzarət
 - Gənc nəslin iqtisadi,sosial inkişafına sosial nəzarət
 - Gənc nəslin intellektual inkişafına sosial nəzarət
 - Gənc nəslin mənəvi,fiziki inkişafına sosial nəzarət
 - Gənc nəslin intellektual,əxlaqi,fiziki inkişafına sosial nəzarət
-

Sual: Təhsilin başlıca vəzifələri (Çəki: 1)

- Gənc nəslə yeni informasiya ilə işləməyi,biliyini yeniləməyi öyrətmək
 - Gənc nəslə yeni informasiya texnologiyaları ilə işləməyi öyrətmək
 - Gənc nəslə internetlə işləməyi öyrətmək
 - Gənc nəslə öz dünya görüşünü genişləndirməyi öyrətmək
 - Gənc nəslə yeni dərslərlə işləməyi öyrətmək
-

Sual: Təhsilin funksiyaları (Çəki: 1)

- Siyasi-iqtisadi,tərbiyəvi,praktiki
 - Praktiki,idraki,ideoloji
 - İqtisadi,siyasi,hərbi vətənpərvərlik,praktiki
 - Sosial-mədəni,sosial nəzarət,tərbiyəvi,idraki,ideoloji,hərbi vətənpərvərlik
 - Sosial-siyasi,mədəni-mənəvi,ideoloji
-

Sual: Dövlət tərəfindən qanunvericilik qaydasında icazə verilən fəaliyyətlərin stimullaşdırılması, qadağan olunan fəaliyyətlərin müəyyənləşdirilməsi və onların müqabilində sanksiyaların tətbiqi yolu ilə həyata keçirilən nəzarət necə adlanır? (Çəki: 1)


- forma
- qeyri-formal

- sosial
 - siyasi
 - dövlət
-

Sual: Qarşılıqlı təsirlərin özünütəşkilinin nəticəsi kimi təzahür edən sosial nəzarət necə adlanır? (Çəki: 1)

- formal
 - qeyri-formal
 - sosial
 - siyasi
 - dövlət
-

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Ailə nədir? (Çəki: 1)

- İnsanların ictimai birliyinin nigahla və qan qohumluğu ilə əlaqələndirilmiş forması
 - İnsanların siyasi birliyinin ictimai əlaqələndirilmiş forması
 - İnsanların mənəvi birliyini ictimai əlaqələndirilmiş forması
 - İnsanların əxlaqi birliyinin ictimai əlaqələndirilmiş forması
 - İnsanların sosial birliyinin ictimai əlaqələndirilmiş forması
-

Sual: Cəmiyyətin ailə-nigah münasibətlərinə təsir edən başlıca sferaları (Çəki: 1)

- Əxlaqi, iqtisadi, mənəvi
 - Əxlaqi, hüquqi, siyasi
 - Hüquqi, mənəvi, iqtisadi
 - Sosial, siyasi, mənəvi
 - Siyasi, iqtisadi, sosial
-

Sual: Patriarxal ailənin formalaşma səbəbləri (Çəki: 1)

- Daş dövründən tunc dövrünə keçid
 - Qəbilə quruluşunun dağılması
 - İbtidai-icma quruluşundan, sinifli cəmiyyətə keçilməsi
 - Məhsuldar qüvvələrin inkişafı, kişinin təsərrüfatda rolunun artması
 - Sinifli cəmiyyətin yaranması
-

Sual: Nüklear ailənin tərkibidir (Çəki: 1)

- Ata-ana və uşaqlardan ibarət olan ailə

- Ata və anadan ibarət olan ailə
 - Ana və övladlardan ibarət olan ailə
 - Ata və övladlardan ibarət olan ailə
 - Nənə,baba və uşaqlardan ibarət olan ailə
-

Sual: Ailənin formalaşması aşağıdakı mərhələlərdən keçir (Çəki: 1)

- Nigah bağlanması
 - uşaq doğumunun başlanması və sona çatması
 - boş yuva
 - ailənin mövcudluğunun sona çatması
 - hamısı
-

Sual: Hakimiyyət meyarına əsasən ailənin hansı tipləri fərqləndirilir? (Çəki: 1)

- patriarxal və matriarxal
 - monoqam və polişam
 - homogen və heterogen
 - patrilokal və matrilokal
 - nuklear və mürəkkəb
-

Sual: Ərlə arvadın, onların valideynlərinin, yaxud qohumlarının sosial durumuna görə ailənin hansı tipləri fərqləndirilir? (Çəki: 1)

- patriarxal və matriarxal
 - monoqam və polişam
 - homogen və heterogen
 - patrilokal və matrilokal
 - nuklear və mürəkkəb
-

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Sosial institut kimi ailənin keçdiyi mərhələlər (Çəki: 1)

- Nigahadaxilolma,uşaq doğulmasının başlanğıcı,boş yuva,ailə mövcudluğunu dayanması
 - Uşaq doğulmasının başlanğıcı,uşaq doğulmasının sonu,boş yuva
 - Nigahadaxilolma,uşaq doğulmasının başlanğıcı,uşaq doğulmasının sonu,boş yuva,ailə mövcudluğunu dayanması
 - Uşaq doğulmasının sonu,boş yuva,ailə mövcudluğunu dayanması
 - Nigahadaxilolma və ailə mövcudluğunu dayanması
-

Sual: Ailənin mahiyətini təzahür etdirir (Çəki: 1)

- Ailənin funksiyaları, vəzifələri
 - Ailənin funksiyaları və ailədə rol bölgüsü
 - Ailənin cəmiyyətdə rolu və vəzifələri rolu
 - Ailənin funksiyaları, quruluşu, ailə üzvlərinin rolu
 - Ailənin quruluşu və cəmiyyətdə rolu
-

Sual: İbtidai icma cəmiyyətində mövcud olan ailə tipləri (Çəki: 1)

- İkililə, monoqam ailə
 - Qan qohumluğuna əsaslanan ailə, punaula, ikili ailə
 - Nuklear və fərdi monoqam ailə
 - Patriarxal və qan qohumluğuna əsaslanan ailə
 - İkili ailə, fərdi monoqam və patriarxal ailə
-

Sual: Cinsi münasibətlərin təzahürü kimi nigahın formaları (Çəki: 1)

- Monoqam, punaula, poliandrik
 - Poliqam, punaula, poliandrik
 - Patriarxal, monoqam, fərdi monoqam
 - Monoqam, poliqam, poliandrik
 - Poliandrik, ikili ailə, patriarxal
-

Sual: Məkan-ərazi lokallaşmasına görə ailələrin hansı tipləri fərqləndirilir (Çəki: 1)

- patriarxal və matriarxal
 - monoqam və poliqam
 - homogen və heterogen
 - patriloqal və matrilokal
 - nuklear və mürəkkəb
-

Sual: Ailə üzvlərinin sayına görə ailənin hansı tipləri fərqləndirilir? (Çəki: 1)

- patriarxal və matriarxal
 - monoqam və poliqam
 - homogen və heterogen
 - patriloqal və matrilokal
 - nuklear və mürəkkəb
-

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ailənin funksiyalarına aiddir (Çəki: 1)

- Nəsilartırma, tərbiyəetmə, təsərrüfat-iqtisadi, rekreativ, kommunikativ, tənzimləyici
 - Nəsilartırma, nəzarət, idraki, rekreativ
 - Nəsilartırma, tərbiyəetmə, tənzimləyici, ideoloji
 - Sosiallaşma, təsərrüfat-iqtisadi, rekreativ, kommunikativ,
 - rekreativ, praktiki, sosiallaşma
-

Sual: Qan qohumluğuna əsaslanan ailənin xarakterik xüsusiyyətləri (Çəki: 1)

- Övladlar arasında ər-arvad münasibətlərinin qadağan olunması
 - Bir anadan olmuş övladlar arasında ər-arvad münasibətlərinin qadağan olunması
 - Ata və analarla övladlar arasında ər-arvad münasibətlərinin qadağan olunması
 - Bir atadan olmuş övladlar arasında ər-arvad münasibətlərinin qadağan olunması
 - Ümumi ərler və ümumi arvadlar anlayışının mövcudluğu
-

Sual: Punaula ailəsinin xarakterik xüsusiyyətləri (Çəki: 1)

- Bir atadan olmuş övladlar arasında cinsi əlaqənin qadağan olunması
 - Ata-analarla, övladlar arasında cinsi əlaqənin qadağan olunması
 - Bacı - qardaşlar arasında cinsi əlaqənin qadağan olunması
 - Bir ananın övladları arasında cinsi əlaqənin qadağan olunması
 - Qan qohumları arasında cinsi əlaqənin qadağan olunması
-

Sual: Sosial institut kimi nigahın mahiyyəti (Çəki: 1)

- Qadın və kişinin cinsi həyatının rəsmi qaydaya salınması, valideyin və həyat yoldaşı vəzifələrinin müəyyənləşdirilməsi
 - Qadın və kişinin cinsi həyatının rəsmiləşdirilməsi
 - Qadın və kişinin vəzifələrinin müəyyənləşdirilməsi
 - Qadın və kişinin cəmiyyətdə rolunun müəyyənləşdirilməsi
 - Qadın və kişinin cəmiyyətdəki funksiyalarının müəyyənləşdirilməsi
-

Sual: Kişi və qadın arasında cəmiyyət arasında cəmiyyət tərəfindən təsdiqlənən və onların bir-birinə və onların bir-birinə və onların uşaqlarına nəzərən hüquq və vəzifələrini tənzimləyən münasibətlər forması necə adlanır? (Çəki: 1)

- nigah
 - ailə
 - dini nigah
 - boşanma
 - heç biri
-

Sual: Sosiologiyanın sosial institut olan təhsil sistemini, onun fəaliyyət və inkişaq qanunauyğunluqlarını, cəmiyyətlə qarşılıqlı təsirini öyrənən sahəsi necə adlanır? (Çəki: 1)

- təhsilin sosiologiyası
- elmin sosiologiyası

- mənəvi sahənin sosiologiyası
 mədəni sahənin sosiologiyası
 heç biri

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Dinin hansı funksiyası insana axirət xoşbəxtliyi haqqında təsəvvür yaradır?
(Çəki: 1)

- Təsəlliverici
 Dünyagörüşü
 İdeoloji
 Mənəvi-tərbiyəvi
 İdarəetmə

Sual: Müxtəlif dövrlərdə meydana gələn və tez unudulan dinlər. (Çəki: 1)

- arxaik
 tarixi
 modern
 primitiv
 ilkmodern

Sual: Hansı dini tip öz əksini sitayişlərdə tapır? (Çəki: 1)

- primitiv
 arxaik
 tarixi
 modern
 ilk modern

Sual: Buddizm neçənci əsrdə meydana gəlib? (Çəki: 1)

- B.e. əvvəl VI əsrdə
 B.e. əvvəl V əsrdə
 B.e. əvvəl VIII əsrdə
 B.e. əvvəl VII əsrdə
 B.e. əvvəl XIX əsrdə

Sual: Dinin "kollektiv təsəvvür" kimi öyrənilməsi ənənəsi kimin adıyla bağlıdır? (Çəki: 1)

- Dürkheym
 - Veber
 - Zimmel
 - Spenser
 - Kont
-


Sual: Qərb sosiologiyasında dini fenomenlərin öyrənilməsində hansı səviyyələri fərqləndirmək olar? (Çəki: 1)

- nəzəri və empirik
 - elmi və metafizik
 - elmi və dini
 - rasional və irrasional
 - heç biri
-

Sual: Dinin strukturu hansı elementlərdən ibarətdir? (Çəki: 1)

- dini şüur, dini fəaliyyət, dini təşkilatlar
 - dini şüur, dini fəaliyyət
 - dini fəaliyyət, dini təşkilatlar
 - dini şüur, dini təşkilatlar
 - heç biri
-

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Hansı təlimə görə maddi varlıq daim sükunət halında olan mistik varlığın təzahürüdür? (Çəki: 1)

- Buddizm
 - İslam
 - Xristianlıq
 - Pravoslav
 - Katolik
-

Sual: Aşağıdakılardan hansı dini cərəyanlar “dünya dinləri” hesab olunur (Çəki: 1)

- İudaizm, Katolik, Pravoslav
 - Protestantizm, İslam, Budduzm
 - İslam, İudaizm, Budduzm
 - Buddizm, Xristianlıq, İslam
 - Xristianlıq, Pravoslav, Katolik
-

Sual: Müxtəlif canlıların müqəddəsləşdirilməsi necə adlanır? (Çəki: 1)

- Totemizm
 - Animizm
 - Fetişizm
 - Buddizm
 - İudaizm
-

Sual: İslam dini hər bir dindar müsəlmanın qarşısında neçə əsas vəzifə qoyur? (Çəki: 1)

- 7 əsas vəzifə
 - 8 əsas vəzifə
 - 5 əsas vəzifə
 - 10 əsas vəzifə
 - 4 əsas vəzifə
-

Sual: Dini fəaliyyətin hansı tipləri fərqləndirilir? (Çəki: 1)

- kult və kultdankənar
 - rasiona və irrasiona
 - dini və mərasim
 - magiya və cadugarlıq
 - heç biri
-

Sual: Sosial münasibətlərin tərkib hissəsi olub, insanların dini fəaliyyəti prosesində onların dini şüuruna uyğun olaraq təşəkkül tapan münasibətləri necə adlanır? (Çəki: 1)

- sosial münasibətlər
 - dini münasibətlər
 - mənəvi münasibətlər
 - mədəni münasibətlər
 - heç biri
-

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İbtidai insanların müxtəlif fəvqəltəbii qüvvələrə inamı öz əksini dinin hansı ilkin primitiv formalarında tapdı? (Çəki: 1)

- animizm, islam, xristianlıq
- animizm, fetişizm, totemizm

- xristianlıq, totemizm, islam
 - buddizm, animizm, xristianlıq
 - fetişizm, buddizm, islam
-

Sual: Geniş əhali kütlələrinə təsir göstərərək onların sosial-siyasi dünyagörüşünün formalaşmasına xidmət edən dini funksiya hansıdır? (Çəki: 1)

- Tənzimedicisi
 - Mənəvi-tərbiyəvi
 - İdeoloji
 - Dünyagörüşü
 - Təsəlliverici
-

Sual: İnsanların mənəvi-əxlaqi sərvətlərə yönümlüyünün artırılmasına, onların düzgünlük, təmizlik, əməksevərlik ruhunda tərbiyə edilməsi işinə xidmət edən dini funksiyanı göstərin. (Çəki: 1)

- A) İdarəetmə
 - Proqnozlaşdırma
 - Mənəvi- tərbiyəvi
 - İdeoloji
 - Təsəlliverici
-

Sual: Sosiologiyada dini şüur,dini fəaliyyət,dini münasibətlər, dini institutlar və təşkilatlar hansı mənada müəyyən edilir? (Çəki: 1)

- dinin strukturu
 - dinin xüsusiyyətləri
 - dinin funksiyaları
 - dinin təriqətləri
 - dinin tipləri
-

Sual: İnsanın dini təsirdən azad olması necə adlanır? (Çəki: 1)

- sekulyarizasiya
 - stratifikasiya
 - sosiallaşma
 - mobillik
 - heç bir
-

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Mədəniyyət anlayışının meydana gəlməsi hansı əsrə təsadüf edir? (Çəki: 1)

- XVII-XVIII
 - XIX-XX
 - VI-VII
 - VII-VIII
 - V-VI
-

Sual: Mənəvi və maddi sərvətlərin məcmusu necə adlanır? (Çəki: 1)

- Sivilizasiya
 - Mədəniyyət
 - İdeologiya
 - Din
 - Siyasət
-

Sual: Maddi və texnoloji tərəqqi nəyi əks etdirir? (Çəki: 1)

- Sivilizasiya
 - Mədəniyyət
 - Siyasət
 - Din
 - İdeologiya
-

BÖLMƏ: 1302

Ad	1302
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Mədəniyyətin hansı funksiyası insanın yaradıcı potensialını inkişaf etdirir? (Çəki: 1)

- İnformativ
 - Kommunikativ
 - Humanist
 - Normativ
 - İdraki
-

Sual: Mədəniyyətin hansı funksiyası cəmiyyətin sosial qrupun və şəxsiyyətin özünədərkətmə üsulunu müəyyən edir? (Çəki: 1)

- İdraki
- Tərbiyəvi

- Komunikativ
- Sərvətyönlü
- Humanist

Sual: Hisslərə üstünlük verilməsi intellektin itməsi, öz hərəkətlərinə görə şəxsi məsuliyyət daşıمامaq hansı mədəniyyətə aiddir? (Çəki: 1)

- Sub mədəniyyət
- Sosial mədəniyyət
- Super mədəniyyət
- Siyasi mədəniyyət
- Kütləvi mədəniyyət

BÖLMƏ: 1303

Ad	1303
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Ümumi qəbul edilmiş mədəniyyət normalarından fərqlənən sərvətlərə, davranış nümunələrinə, geyim tərzinə, ünsiyyət formasına malik olan hansı mədəniyyətə aiddir (Çəki: 1)

- Submədəniyyət
- Dini mədəniyyət
- Supermədəniyyət
- Əks mədəniyyət
- Milli mədəniyyət

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Təbiət və cəmiyyət arasında qarşılıqlı münasibətlər haqqında elmdir. (Çəki: 1)

- Sosial siyasət
- Sosial ekologiya
- Sosial mədəniyyət
- Sosial fəaliyyət

Sosial proseslər

Sual: İlk dəfə olaraq, ekologiya termini neçənci ildə irəli sürülmüşdür? (Çəki: 1)

- 1990
 1860
 1866
 1971
 1970
-

Sual: İlk dəfə olaraq "ekologiya"terminini işlətmişdir (Çəki: 1)

- E.Gekkel
 D.Vaqner
 Z.Qumilyov
 M.Beber
 O.Kont
-

Sual: Tərkisiləh və konversiyanın tətbiq olunması (Çəki: 1)

- Sosial ekologiyanın subyekti
 Sosial ekologiyanın funksiyası
 Sosial ekologiyanın obyektı
 Sosial ekologiyanın vəzifəsi
 Sosial ekologiyanın predmeti
-

BÖLMƏ: 1402

Ad	1402
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Təbiət bəşəriyyətin inkişafında hansı ikili rol oynayır (Çəki: 1)

- Texnikanın inkişafı, mədəniyyətin inkişafı
 İnsanların yaşayışı, iqtisadi inkişaf
 Mədəniyyətin formalaşması, texnikanın inkişafı
 İstehsal üçün resurslar mənbəyi, insanların yaşayış mühiti
 İqtisadi inkişaf, texnikanın inkişafı
-

Sual: Ekoloji böhranın əmələ gəlməsinin mühüm səbəbləri (Çəki: 1)

- İqlim dəyişikliyi, ətraf mühitə antropogen təzyiq
 İqtisadi dəyişiklik, texnosferaya təzyiq
 Sosial-iqtisadi, atmosferin təmizlənməsi
 İqlim dəyişikliyi, texnologiyaya təzyiq

ətraf mühitə təzyiq, iqtisadi dəyişiklik

Sual: Ətraf mühitin qorunması, qlobal problem kimi ilk dəfə hansı ekoloji kongresdə dinlənildi? (Çəki: 1)

- Qahirədə
 Kiotada
 Rio-de Janeyroda
 Misirdə
 Kopenhagendə
-

Sual: Cəmiyyət və təbiətin qarşılıqlı əlaqələrini vacib ünsürü. (Çəki: 1)

- Əmək
 Siyasət
 Texnika
 Mədəniyyət
 Ekologiya
-

BÖLMƏ: 1403

Ad	1403
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: İnsan fəaliyyətini tədqiq etməklə sosial ekologiya özündə hansı mühitləri birləşdirir? (Çəki: 1)

- siyasi və texniki
 sosial və mədəni
 təbii və sosial
 təbii və siyasi
 iqtisadi və texniki
-

Sual: Aşağıdakılardan hansı sosial ekologiyanın funksiyasına aiddir? (Çəki: 1)

- Sivilizasiyanın və həyatın qorunması naminə Yer kürəsində ekoloji təhlükəsizliyin təmin edilməsi
 Sosiologiyanın və yer kürəsinin təhlükəsizliyinin təmin edilməsi
 Həyatın qorunması naminə ekoloji tarazlığın təmin edilməsi
 Yer kürəsində suyun və ətraf mühitin cirküləməsinin qarşısının alınması
 Sivilizasiyanın qorunması və ekoloji böhranın qarşısının alınması
-


Sual: İnsanın və onun genetik fondundan və bütövlükdə cəmiyyət üzvlərinin müdafiəsi, onların sağlam olması və tərəqqi etməsi üçün şəraitin yaradılması nəyə aiddir (Çəki: 1)

- Sosial ekologiyanın obyektı
- Sosial ekologiyanın formaları
- Sosial ekologiyanın vəzifəsi
- Sosial sosial ekologiyanın subyekti
- Sosial ekologiyanın funksiyası

Sual: Hamının ətraf mühitin qorunmasına qayğı göstərməsi (Çəki: 1)

- Ekoloji hərəkət
- Ekoloji böhran
- Ekoloji şüur
- Ekoloji proses
- Ekoloji təşkilat

BÖLMƏ: 1501

Ad	1501
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Futurologiya elmi nəyi öyrənir? (Çəki: 1)

- dünyanın hazırkı durumunu
- mənəvi-siyasi problemləri
- bəşəriyyətin inkişaf perspektivlərini
- cəmiyyətin sosial problemləri
- sosial-iqtisadi problemləri

Sual: Gələcək haqqında çoxlu proqnozların meydana gəlməsi nə vaxta təsadüf edir (Çəki: 1)

- XX yüzilliyin 30-cu illərinə
- XX yüzilliyin 70-ci illərinə
- XX yüzilliyin 30-cu illərinə
- XIX yüzilliyin 80-cı illərinə
- XX yüzilliyin 60-cı illərinə

Sual: Dünyanın öz inkişafında “təbii artım həddinə çatdığını” kim iddia etmişdir? (Çəki: 1)

- R.Darendorf,
- D.Koen,
- P.Sorokin

- C.Homans,
 Cey Forrester
-

Sual: Hansı sosioloq proqnozlaşmanın metodlarını əhəmiyyətinə görə hazırlamışdır (Çəki: 1)

- N.Smelzer,
 A.İnkels,
 C.Devis,
 C.Helbreyt,
 E.Yanq
-

BÖLMƏ: 1502

Ad	1502
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Proqnozlaşdırma nə deməkdir? (Çəki: 1)

- gələcək haqqında ehtimal
 gələcək haqqında gümanlar
 bəşəriyyətin inkişafı modelinin irəli sürülməsi deməkdir.
 gələcəyi görmək, gələcəyi söyləmək
 gələcəyin elmi yolla modelinin qurulmasıdır
-

Sual: Proqnozlaşdırma prosesinin hansı tərəflərini ayırmaq mümkündür (Çəki: 1)

- elmi və praktiki
 nəzəri dərkedici və idarəedici
 məntiqi və qeyri-məntiqi
 nəzəri-məntiqi və elmi-idarəedici
 rasional və irrasional
-

Sual: Proqnozlaşdırma neçə mərhələdən keçir (Çəki: 1)

- dolayı, bilavasitə, uzaq gələcək haqqında
 başlanğıc, orta, konkret
 ilkin, ara, son
 birbaşa, bilavasitə, konkret
 bilavasitə, gözdən keçirmə, uzaq gələcək haqqında
-

Sual: Uzunmüddətli proqnoz nə qədər vaxt üçündür (Çəki: 1)

- 5-15 ilə qədər
 7-10 ilə qədər

- 10-15 ilə qədər
- 25-30 ilə qədər
- 2-5 ilə qədər

BÖLMƏ: 1503

Ad	1503
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Proqnozların irəli sürülməsinin əsas səbəbi budur (Çəki: 1)

- gələcəkdə arzu olunmaz nəticələrin qarşısını almaq üçün
- cəmiyyətin elmi surətdə idarə olunmasına kömək üçün
- fəvqəladə hallarda konkret tədbirlər görülməsi üçün
- praktiki tövsiyələrin təklif olunması üçün
- ictimai-siyasi proseslərin düzgün istiqamətləndirilməsi üçün

Sual: Proqnozlaşdırılma insan həyatının hansı sahələrini əhatə edir (Çəki: 1)

- iqtisadi-siyasi, elmi-texniki, sosial-mədəni, sosial-psixoloji, sosial-demoqratik
- mənəvi-mədəni, iqtisadi-siyasi, sosial-iqtisadi, sosial-peşə
- peşə-ixtisas, sosial-mənəvi, iqtisadi-psixoloji
- elmi-nəzəri, sosial-siyasi, siyasi-psixoloji, sosial-demoqrafik
- sosial-demoqrafik, sosial-siyasi-mənəvi-ideoloji

Sual: Müasir texnologiyaya, ekoloji təmiz iqtisadiyyata, yeni enerji mənbələrindən istifadəyə hansı nəzəriyyə tərəfdarları ümid bəsləyirlər (Çəki: 1)

- texnokratik cəmiyyət nəzəriyyəsi
- konvergeniya nəzəriyyələri
- sosial fəaliyyət nəzəriyyəsi
- elmi-texniki nikbinlik nəzəriyyəsi
- sosial rol nəzəriyyəsi

Sual: Gələcək haqqında informasiya aşağıdakı biliklərə əsaslanır (Çəki: 1)

- dini, fəlsəfi, psixoloji, adi
- elmi və qeyri-elmi, intuitiv, adi, dini
- tarixi, fəlsəfi, elmi və qeyri elmi
- fəlsəfi, bioloji, psixoloji, tarixi
- elmi, məntiqi, psixoloji, intuitiv

BÖLMƏ: 1601

Ad	1601
----	------

Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Gerçəkliyin qabağında əks etdirilməsi nesə adlanır (Çəki: 1)

- Proqnozlaşdırma
- Futurologiya
- Hipoteza
- Güman
- Heç biri

Sual: Bu və ya digər obyektin gələcəkdə mövcud olan nəzəriyyəsi haqqında elmi cəhətdən əsaslandırılmış mülahizələri necə adlanır (Çəki: 1)

- Proqnoz
- Öncəgörmə
- Futurum
- Güman
- Hipoteza

Sual: Mümkün olan ya da arzulanan perspektivlərin, nəzəriyyələrin, qərarların təsviri dedikdə nəzərdə tutulur (Çəki: 1)

- Proqnoz
- futurologiya
- Qabaqcadan xəbər vermək
- Qabaqcadan görmə
- Heç biri

Sual: İnsanın qabaqcadan hiss etməsi necə adlanır (Çəki: 1)

- İntuitiv
- Adi
- Dini
- Elmi
- Heç biri

Sual: Tətbiq olunan obyektin keçmişi haqqında məlumata əsaslanaraq, onun xassələrini dəqiq müəyyənləşdirən, əlamətlərini vurğulayan, deduktiv və tarixi təhlil metodları əsasında onun modelini hazırlayan proqnoz necə olmalıdır (Çəki: 1)

- Bilavasitə
- Bilvasitə
- Gözdək keçirilmə
- Uzaq gələcək haqqında proqnoz
- Heç biri

BÖLMƏ: 1602

Ad	1602
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	1 %

Sual: Aşağıda qeyd olunanlardan hansı proqnozun tipinə aiddir (Çəki: 1)

- Axtarış
 - Normativ
 - Analitik
 - Xəbəredici
 - Hamısı
-

Sual: Bu və ya digər hadisənin prosesin gələcəkdə mümkün ola bilən vəziyyətini müəyyən edən proqnoz tipi necə adlanır (Çəki: 1)

- Axtarış
 - Normativ
 - Analitik
 - Xəbərdaredici
 - Hes biri
-

Sual: Gələcəyin tədqiqatda müxtəlif metodlar və tədqiqat vasitələri üsullarının dəyərini idrakı əhəmiyyətinin müəyyən edilməsi məqsədini həyata keçirən proqnoz tipi necə adlanır (Çəki: 1)

- Axtarış
 - Normativ
 - Analitik
 - Xəbərdaredici
 - Heç biri
-

Sual: İnsanların şüuruna və fəaliyyətinə təsir edən gələcəkdə güman edilən mənfi xarakterli hadisə və proseslərin qarşısını almaq məqsədi güdən proqnoz tipi necə adlanır (Çəki: 1)

- Axtarış
 - Normativ
 - Analitik
 - Xəbərdaredici
 - Hes biri
-

Sual: Proqnozun işlənilib hazırlanmağı neçə mərhələdən keçir (Çəki: 1)

- 10
 - 8
 - 7
 - 6
 - 2
-

